

2 Salnamələr

Kitabı

Giriş

«2 Salnamələr» Kitabı «1 Salnamələr» Kitabının davamıdır. Müəllif bu kitabı Davud oğlu Süleymanın hökmdarlıq dövrünü təsvir etməklə başlayır. Süleymanın oğlu və varisi Rexavama qarşı Yarovamanın başçılıq etdiyi şimal qəbilələrinin qiyamını nəql edəndən sonra yalnız cənub padşahlığı olan Yəhudanın tarixindən danışır. Kitabda miladdan əvvəl 586-cı ildə Yerusəlimin süqutunun təsviri ilə Yəhuda padşahlığının tarixi tamamlanır.

Kitabın məzmunu:

Süleymanın hakimiyyəti 1:1-9:31
Erkən illər 1:1-17
Mə'bədin tikilməsi 2:1-7:10
Sonrakı illər 7:11-9:31
Şimal qəbilələrinin qiyamı 10:1-19
Yəhuda padşahları 11:1-36:12
Yerusəlimin süqutu 36:13-23

Süleyman Allahdan hikmət istəyir

(1Pad. 3:1-15)

1 Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi. ² Süleyman bütün İsraililəri, minbaşılıarı, yüzbaşılıarı, hakimləri, bütün İsraildə hər bir rəhbəri və nəsil başçılarını çağırdı. ³ Süleyman və onunla bərabər bütün camaat Giveonda olan səcdəgaha getdi, çünki Rəbbin qulu Musanın çöldə qurduğu Allahın Hüzur çadırı orada idi. ⁴ Ancaq Davud Allahın sandığını Qiryat-Yearimdən onun üçün hazırladığı yerə gətirmişdi, çünki Davud onun üçün Yerusəlimdə bir çadır qurmuşdu. ⁵ Xur oğlu Uri oğlu Besalelin düzəltdiyi tunc qurbangah Giveonda, Rəbbin məskəni önündə idi və Süleymanla camaat oraya Rəbdən söz soruşmağa getdi. ⁶ Süleyman oraya – Rəbbin önündə, Hüzur çadırının qarşısındakı tunc qurbangaha qalxdı və onun üzərində min baş yandırma qurbanı təqdim etdi.

⁷ Həmin gecə Allah Süleymana görünüb ona dedi: «Nə istəyirsən, sənə verim?»

1:4 – 2Şam. 6:1-17; 1Saln. 13:5-14; 15:25-16:1
1:5 – Çix. 38:1-7

⁸ Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə mənə padşah etdin. ⁹ İndi, ya Rəbb Allah, atam Davuda olan və'din yerinə yetsin, çünki sən mənə yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin. ¹⁰ İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?» ¹¹ Allah Süleymana dedi: «İndi ki ürəyində bu istək var və sən var-dövlət, əmlak, izzət, hətta sənə nifrət edənlərin canını və özünə uzun ömür istəmədin, ancaq səni üzərində padşah etdiyim xalqıma hökm edəsən deyə özün üçün hikmət və bilik istədin, ¹² Mən sənə nəinki hikmət və bilik, həm də var-dövlət, əmlak və izzət verəcəyəm ki, nə səndən əvvəl olan padşahlarda olub, nə də səndən sonrakılarda olacaq». ¹³ Süleyman Giveonda olan səcdəgahdan, Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsrail üzərində padşahlıq etdi.

Süleymanın var-dövləti

(1Pad. 10:26-29)

¹⁴ Süleyman döyüş arabaları ilə süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. ¹⁵ Padşah Yerusəlimdə çoxluğuna görə qızıl və gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən fir'on ənciri ağacına bərabər etdi. ¹⁶ Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdı. ¹⁷ Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdı.

Mə'bədin tikilməsinə hazırlıq

(1Pad. 5:1-18)

2 ¹ Süleyman Rəbbin adına bir mə'bəd və özü üçün bir saray tikməyi niyyət etdi. ² Süleyman yük daşıyan yetmiş min nəfər, dağlarda daş yonan səksən min nəfər, onların üzərində nəzarətçi olan üç min altı yüz adam sayıb ayırdı. ³ Süleyman Sur padşahı Xirama

1:9 – Yar. 13:16; 28:14

1:14 – 1Pad. 4:26

1:15 – Qanun. 17:17

1:16 – Qanun. 17:16

xəbər göndərmiş dedi: «Yaşamaq üçün özünə saray tiksin deyə atam Davuda sidr ağacları göndərdiyin kimi mənə də göndər. ⁴ Mən Allahım Rəbbə təqdis etmək üçün Onun adına bir mə'bəd tikirəm ki, Onun önündə xoş ətirli buxur yandırmaq üçün, daimi təqdis çörəkləri üçün, səhər-axşam, Şənbə günlərində, Təzə Ay mərasimlərində və Allahımız Rəbbin bayramlarında yandırma qurbanları üçün olsun. Bunlar İsrail üçün əbədi qaydadır.

⁵ Tikəcəyim mə'bəd böyükdür, çünki Allahımız bütün allahlardan böyükdür. ⁶ Kim Ona ev tikməyə qadirdir? O, göyə və göylərin göyünə sığmaz və mən kiməm ki, ona bir ev tikəm? Onun önündə yalnız buxur yandırmaq üçün bir yer tikə bilərəm. ⁷ Atam Davudun hazırladığı, Yəhudada və Yerusəlimdə mənim yanımda olan ustalarla birgə işləmək üçün mənə bir adam göndər ki, qızıl, gümüş, tunc, dəmir işlərini, tünd qırmızı, al rəngli və bənövşəyi parça işlərini bacarsın, hər cür oyma işi görsün. ⁸ Livandan mənə sidr, şam və ardıc ağacları göndər, çünki bilirəm ki, sənin adamların Livanda ağac kəsməyi bacarır. ⁹ İndi mənə bol taxta-şalban hazırlasınlar deyə mənim adamlarım sənin adamlarıyla birgə olacaq. Çünki tikəcəyim mə'bəd böyük və mö'cüzəli bir şey olacaq. ¹⁰ Mən isə sənin adamlarına – ağac kəsənlərə iyirmi min kor döyülmüş buğda, iyirmi min kor arpa, iyirmi min bat şərab və iyirmi min bat zeytun yağı verirəm».

¹¹ Sur padşahı Xiram göndərdiyi məktubla Süleymana cavab verdi: «Rəbb xalqını sevdiyi üçün səni onların üzərində padşah etdi». ¹² Xiram belə davam etdi: «Göyü və yeri yaradan İsrailin Allahı Rəbbə alqış olsun ki, padşah Davuda Rəbb üçün bir mə'bəd və özü üçün bir padşah sarayı tikən bacarıqlı, dərrakəli və müdrək oğul verib. ¹³ Bacarıqlı və həssas olan Xiram-Avini yanına göndərdim ki, sənin ustalarıyla və atanın – ağam Davudun ustaları ilə birgə ona da iş tapşırılsın. ¹⁴ O, Danlı bir qadının oğludur, atası isə Surlu idi. Bu adam qızıl, gümüş, tunc, dəmir, daş, ağac işlərini, tünd qırmızı, bənövşəyi, al rəngli parça və incə kətan işlərini bacarır, hər cür oyma işini və ona tapşırılan hər naxışı çəkə bilir. ¹⁵ Ağamın söylədiyi buğdanı və arpanı, zeytun yağını və şərabı qullarına göndər.

¹⁶ Biz isə sənə lazım olduğu qədər Livandan ağac kəsərik və onu sallarla dəniz yolu ilə sənin yanına Yafoya gətirərik və sən də onu Yerusəlimə çıxararsan».

¹⁷ Atası Davud İsrail torpağında olan bütün qəribləri siyahıya aldıqdan sonra Süleyman onları bir də saydı. Qəriblər yüz əlli üç min altı yüz nəfər idi. ¹⁸ Onlardan yetmiş min nəfəri yük daşımağa, səksən min nəfəri dağlarda daş yonmağa qoydu. Üç min altı yüz adamı da xalqı işlətmək üçün nəzarətçi qoydu.

Mə'bədin tikilməsi

(1Pad. 6:1-38)

3 ¹ Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin mə'bədinə tikməyə başladı. ² Onu padşahlığının dördüncü ilində, ikinci ayın ikinci günündə tikməyə başladı. ³ Allahın mə'bədinin tikilməsi üçün Süleymanın qoyduğu bünövrələr bunlardır: bünövrələrin uzunluğu köhnə ölçüyə görə altmış qulac və eni iyirmi qulac idi. ⁴ Mə'bədin önündəki eyvanın uzunluğu mə'bədin eninə görə iyirmi qulac və hündürlüyü yüz iyirmi qulac idi. Onu içəridən xalis qızilla örttdü. ⁵ Böyük otağa şam ağacı ilə örtük vurub onu xalis qızilla örttdü və onun üstünə xurma ağacları və zəncir təsvirləri həkk etdi. ⁶ Əzəmətli olsun deyə evi qiymətli daşlarla bəzədi. Qızıl Parvayim qızılı idi. ⁷ Mə'bədi və onun dirəklərini, astanalarını, divarlarını və qapılarını qızilla örttdü, divarlarda keruvların təsvirini oydu. ⁸ Süleyman Ən Müqəddəs yeri də tikdi. Onun uzunluğu mə'bədin eninə görə iyirmi qulac və eni iyirmi qulac idi. Onu altı yüz talant xalis qızilla örttdü. ⁹ Qızıl mismarların ağırlığı əlli şekel idi. Yuxarı otaqları da qızilla örttdü.

¹⁰ Ən Müqəddəs yerdə heykəltəraş işi olan iki keruv düzəltdi və onları qızilla örttdü.

¹¹ Keruvların qanadları iyirmi qulac uzunluğunda idi. Bir keruvun qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına dəyirdi. ¹² O biri keruvun da qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına birləşmişdi. ¹³ Bu keruvların

qanadları iyirmi qulac uzanırdı. Keruvlar ayaq üstə durmuşdu və üzləri böyük otağa doğru çevrilmişdi. ¹⁴O, bənövşəyi, tünd qırmızı, al rəngli parça və incə kətdən pərdə tikdi, üzərində keruvlar işlədi.

Mə'bəd üçün qızıldan və tuncdan olan əşyalar

(*IPad. 7:15-51*)

¹⁵Süleyman mə'bədin önündə otuz beş qulac hündürlüyündə iki sütun düzəltdi və hər bir sütunun üstündəki başlıq beş qulac idi.

¹⁶İç otaqda zəncirlər düzəltdi və onları sütunların üstünə qoydu, yüz nar düzəltdi və onları zəncirlərin üzərinə qoydu. ¹⁷O, sütunları mə'bədin önünə – birini sağa və o birini sola qoydu. Sağda olanı Yakın, solda olanı isə Boaz adlandırdı.

4 ¹Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi. ²O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı. ³Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü. ⁴Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi. ⁵Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu. ⁶Süleyman on ləyənlər düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi.

⁷O, təsvirinə görə on qızıl çıraqlardan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları mə'bədə qoydu. ⁸On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları mə'bədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi. ⁹Kahinlər həyatini, böyük həyətini, həyətin qapılarını düzəltdi və onların

qapılarını tuncda örtüdü. ¹⁰Hovuzu mə'bədin sağında, cənub-şərq küncündə yerləşdirdi. ¹¹Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi.

Xiram Allahın mə'bədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:

- ¹²iki sütun;
- sütunların üstündə iki dəyirmi başlıq;
- sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;
- ¹³sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;
- ¹⁴dayaqlar;
- dayaqların üzərində on ləyənlər;
- ¹⁵bir hovuz;
- onun altında on iki tökmə buğa;
- ¹⁶qazanlar, kürəklər və piyalələr.

Bütün bu əşyaları Xiram-Avi Rəbbin mə'bədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü. ¹⁷Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü. ¹⁸Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.

¹⁹Süleyman Allahın mə'bədindəki bütün əşyaları düzəltdi:

- qızıl qurbangah;
- təqdis çörəkləri qoyulan masalar;
- ²⁰qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqlardan və onların çıraqları;
- ²¹xalis qızıldan güllər, çıraqlar və maşalar;
- ²²xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar;
- mə'bədin qızıl qapıları, yə'ni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və mə'bədin böyük otağının qapı tayları.

5 ¹Rəbbin mə'bədi üçün Süleymanın gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Allahın mə'bədinin xəzinələrinə qoydu.

3:14 – Çix. 26:31

4:1 – Çix. 27:1-2

4:6 – Çix. 30:17-21

4:7 – Çix. 25:31-40

4:8 – Çix. 25:23-30

5:1 – 2Şam. 8:11; 1Saln. 18:11

Əhd sandığının mə'bədə gətirilməsi*(1Pad. 8:1-9)*

² O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yə'ni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər. ³ Yeddinci ayda olan bayram vaxtı bütün İsrail xalqı padşahın yanına toplandı. ⁴ Bütün İsrail ağsaqqalları gələndə Levililər sandığı götürdü. ⁵ Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları Levili kahinlər yuxarı gətirdi. ⁶ Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qoyun-keçi və mal-qara qurban kəsirdi. ⁷ Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, mə'bədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdi. ⁸ Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü. ⁹ Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır. ¹⁰ İsrail övladları Misirdən çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki lövhə qoymuşdu. Bunlardan başqa, onun içində heç bir şey yox idi.

¹¹ Kahinlər Müqəddəs yerdən çıxdılar. Hazır olan kahinlərin hamısı bölmələrini gözləmədən özlərini təqdis etmişdi. ¹² İlahi oxuyan Levililərin hamısı da – Asəf, Heman, Yedutun və onların oğulları ilə qohumları incə kətan geyərək, sinclər, çənglər və liralarla qurbangahın şərq tərəfində dayandılar və onlarla bərabər yüz iyirmi kahin kərəmay çalırdı. ¹³ Kərəmay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərəmayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin mə'bədini elə doldurdu ki, ¹⁴ kahinlər o buluda görə ibadət etmək üçün orada dayana

*5:2 – 2Şam. 6:12-15; 1Saln. 15:25-28**5:10 – Qanun. 10:5**5:13 – 1Saln. 16:34; 2Saln. 7:3; Ezr. 3:11; Zəb. 100:5; 106:1; 107:1; 116:1; 136:1; Yer. 33:11**5:13-14 – Çix. 40:34-35*

bilmədilər, çünki Rəbbin izzəti Allahın mə'bədini doldurmuşdu.

6 ¹ O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın. ² Mən Sənin üçün uca bir mə'bəd tikdim ki, Sənin əbədi yaşayacağı yer olsun».

Süleymanın xalqa müraciəti*(1Pad. 8:12-21)*

³ Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu. ⁴ Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi: ⁵ «Mən xalqımı Misir torpağından çıxartdığım gündən bəri bir mə'bəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun. Xalqım İsrail üzərində hökmdar olmaq üçün bir adam da seçməmişdim. ⁶ Ancaq indi isə adım orada olsun deyə Yerusəlimi seçmişəm və xalqım İsrail üzərində hökmdar olmaq üçün Davudu seçmişəm». ⁷ Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir mə'bəd tikmək istəyi var idi. ⁸ Lakin Rəbb atam Davuda dedi: «Sən yaxşı eləmişən ki, Mənim adıma bir mə'bəd tikmək niyyətinə düşməsən. ⁹ Ancaq mə'bədi sən tikməyəcəksən, sənin belindən gələnlər oğlun Mənim adıma mə'bəd tikəcək». ¹⁰ Rəbb və'd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına mə'bəd tikdim. ¹¹ Sandığı oraya qoydum. Rəbbin İsrail övladları ilə bağladığı əhd onun içindədir».

Süleymanın duası*(1Pad. 8:22-53)*

¹² Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durub əllərini göyə açdı. ¹³ O, tuncdan uzunluğu ilə eni beş qulac, hündürlüyü isə üç qulac olan bir kürsü düzəldib həyətin ortasına qoymuşdu və indi onun üstündə dururdu. Bütün İsrail camaatı önündə diz çöküb əllərini göyə açdı. ¹⁴ Süleyman dedi: «Ya Rəbb, İsrailin Allahı! Nə göydə, nə də yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan. ¹⁵ Sən qulun atam Davuda verdiyin və'də əməl etdin,

6:4-9 – 2Şam. 7:1-13; 1Saln. 17:1-12

Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin. ¹⁶ Ya Rəbb İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et. Özün söyləmişdin: “Sən yolumla getdiyini kimi oğulların da qanunuma görə əməl edərək öz yollarına diqqət edərlərsə, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.

¹⁷ Ey İsrailin Allahı Rəbb, indi qulun atam Davuda dediyin sözü təsdiq et!

¹⁸ Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim mə'bədə! ¹⁹ Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım, bu gün onun önündə etdiyi fəryadı və duanı eşit. ²⁰ Qoy Sənin nəzərin gecə-gündüz bu mə'bədin üstündə olsun. Bu yer barədə Sən demisən ki, adını orada qoyursan. Qulunun buraya üz tutub etdiyi duanı eşit.

²¹ Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göylərdə olan məskənindən eşit və bağışla!

²² Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu mə'bəddə, Sən qurbangahın önündə and içərsə, ²³ o vaxt Sən göydən eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.

²⁴ Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa və onlar təkrar Sənə dönüb adını dillərinə gətirsələr və bu mə'bəddə Sənə yalvarıb fəryad etsələr, ²⁵ o vaxt Sən göydən eşit və xalqın İsrailin günahını bağışla, onları yenə özlərinə və atalarına verdiyin torpağa qaytar.

²⁶ Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr, ²⁷ o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.

²⁸ Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir

şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun – ²⁹ kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz bəlasını və dərdini bilib bu mə'bədə tərəf əllərini açsa, ³⁰ o vaxt Sən göydən – Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki insan ürəklərini yalnız Sən bilirsən. ³¹ Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıkları bütün günlər boyu Sən yolunla getmək üçün Səndən qorxsun.

³² Əgər xalqın İsraildən olmayan yadelli də uzaq ölkədən gəlsə, Sən böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu mə'bədə tərəf dua etsə, ³³ o vaxt Sən göydən – Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sən adını tanısin, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu mə'bədin Sən adıyla çağırıldığını bilsin.

³⁴ Əgər xalqın göndərdiyin yolla düşmənlərinə qarşı müharibəyə çıxsın və Sən seçdiyini bu şəhərə tərəf, Sən adına tikdiyim mə'bədə doğru üz çevirib Sənə dua etsə, ³⁵ Sən göydən onların dualarını və yalvarışlarını eşit, onların tərəfində ol.

³⁶ Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşməne təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa, ³⁷ onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərüb tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr, ³⁸ onların əsir olunub aparıldığı ölkədə bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyini şəhərə və adına tikdiyim mə'bədə tərəf üz tutub Sənə dua etsələr, ³⁹ o vaxt Sən göydən – Öz məskənindən onların dua və yalvarışlarını eşit və onların tərəfində ol. Sən önündə günah edən xalqı bağışla.

⁴⁰ İndi, ey Allahım, Sənə yalvarıram, bu yerdə edilən duanı gözlərin görsün və qulaqların eşitsin.

⁴¹ Ya Rəbb Allah, qüvvənin rəmzi olan sandığınla birgə,

Gücün rəmzi olan sandığınla birgə
İstirahət edəcəyin yerə qalx.

Ya Rəbb Allah, kahinlərin zəfərinlə
əhatə olunsun,

6:16 – 1Pad. 2:4

6:18 – 2Saln. 2:6

6:20 – Qanun. 12:11

Mö'minlərin xeyirxahlığına görə sevin.

⁴² Ya Rəbb Allah, məsh etdiyindən üz döndərmə, Qulun Davuda göstərdiyin məhəbbətini yada sal».

Mə'bədin təqdis edilməsi

(1Pad. 8:62-66)

7 ¹ Süleyman duanı bitirdikdə göydən od düşüb yandırma qurbanları və təqdimləri uddu. Rəbbin izzəti mə'bədi doldurdu.

² Kahinlər Rəbbin mə'bədinə girə bilmədi, çünki Rəbbin izzəti Öz mə'bədi doldurmuşdu. ³ Bütün İsrail övladları odun düşdüyünü və mə'bədin üzərində olan Rəbbin izzətini görəndə daş döşəmənin üstündə üzüstə yerə çöküb «Rəbbə şükür olsun, çünki O yaxşıdır, Onun məhəbbəti əbədidir» deyərək səcdə etdilər.

⁴ Padşah və bütün xalq Rəbbin önündə qurbanlar kəsdi. ⁵ Padşah Süleyman qurban olaraq iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi təqdim etdi. Beləliklə, padşah və bütün xalq Allahın mə'bədi təqdis etdi. ⁶ Kahinlər öz vəzifələrinə görə dayandı, Levililər isə Rəbbin musiqi alətləri ilə durdu. Padşah Davud bunları düzəltmişdi ki, o, «Rəbbə şükür olsun, çünki məhəbbəti əbədidir» oxuyaraq həmd edəndə Levililər onlarda çalsın. Kahinlər onların qarşısında kərənaclar çalırdı və bütün İsraililər ayaq üstə dayanmışdı. ⁷ Süleyman Rəbbin mə'bədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanları və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki düzəltdiyi tunc qurbangaha kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və piy oraya yerləşməzdi.

⁸ O vaxt Süleyman və onunla birgə çox böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraililər yeddi gün bayram etdi. ⁹ Səkkizinci gün təntənəli toplantı oldu. Qurbangahın təqdisi yeddi gün, bayram da yeddi gün oldu. ¹⁰ Yeddinci ayın iyirmi üçüncü günü Süleyman xalqı buraxdı. Rəbbin Davuda, Süleymana və xalqı İsrailə

etdiyi yaxşılıqlara görə onlar sevinclə və şad ürəklə öz evlərinə getdi.

Rəbb yenə Süleymana görünür

(1Pad. 9:1-9)

¹¹ Süleyman Rəbbin mə'bədi və padşah sarayını tikib qurtardı. Rəbbin mə'bədinə və öz sarayında ürəyi istədiyi hər şeyi uğurla etdi.

¹² Rəbb Süleymana gecə görünüb ona dedi:

«Sənin duanı eşitdim və bu yeri özümə qurban evi seçdim. ¹³ Göyləri bağladığım və yağış olmadığı vaxt yeri yeyib qurtarsın deyər, çəyirtkəyə əmr etdiyim və xalqımın arasına vəba göndərdiyim zaman ¹⁴ əgər Mənim adımla çağırılan xalqım özlərini alçaldarsa, dua edib Məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam. ¹⁵ İndi bu yerdə edilən duanı gözlərim görəəcək və qulaqlarım eşidəcək.

¹⁶ İndi adımı əbədilik oraya qoymaq üçün bu mə'bədi seçib təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq. ¹⁷ Əgər sən Mənim əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən, ¹⁸ sənin padşahlıq taxtını ucaldacağam. Mən “sənin nəslindən İsrailə hökm edən bir kişi əskik olmayacaq” deyərək atan Davudla əhd bağlamışdım.

¹⁹ Ancaq siz dönüb qarşınıza qoyduğum qanunlarıma və əmrlərimi tərk etsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz, ²⁰ Mən İsraililəri onlara verdiyim torpaqdan qovub atacağam və Öz adıma təqdis etdiyim bu mə'bədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söyləyəcəyəm.

²¹ İndi uca olan bu mə'bədin yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu mə'bədi bu cür rədd etdi?” ²² Onlara deyəcək: “Bu xalq atalarını Misir torpağından çıxaran Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdilər. Buna görə də O bütün bu bələni onların üzərinə göndərdi».

Süleymanın tikinti işləri

(1Pad. 9:10-28)

8 ¹ Süleyman Rəbbin mə'bədi və öz sarayını iyirmi ilə tikib qurtardıqdan

7:1 – Lev. 9:23-24

7:3 – 1Saln. 16:34; 2Saln. 5:13; Ezr. 3:11; Zəb. 100:5; 106:1; 107:1; 118:1; 136:1; Yer. 33:11

7:18 – 1Pad. 2:4

sonra² Xiramın Süleymana verdiyi şəhərləri Süleyman yenə tikdi və İsrail övladlarını orada yerləşdirdi.

³ Süleyman Xamat-Sovaya getdi və bu ölkəni tutdu. ⁴ Səhrada Tadmoru və Xamatda bütün anbar şəhərlərini tikdi. ⁵ Yuxarı Bet-Xoronu və Aşağı Bet-Xoronu, divarlarla, qapılarla və sürgülərlə olan qalalı şəhərlər kimi tikdi. ⁶ Baalatı, özünün bütün anbar şəhərlərini, bütün döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmrənliyi altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.

⁷ Ölkədə İsraililərdən olmayan başqa xalqlar – Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı. ⁸ Çünki İsrail övladları onların atalarını məhv etməmişdi. Süleyman onları mükəlləfiyyətçi etdi və bu indiyə qədər belədir. ⁹ İsrail övladlarından isə heç kəsi öz işi üçün qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, keşik rəisləri, döyüş arabalarının və süvarilərinin başçıları idi. ¹⁰ Padşah Süleymanın nəzarətçi rəisləri də İsraililərdən idi. Xalqa rəislik edən bu adamlar iki yüz əlli nəfər idi.

¹¹ Süleyman fir'onun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi: «Arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir».

Süleyman mə'bəddə ibadət qaydasını müəyyən edir

¹² O vaxt Süleyman eyvanın önündə düzəltdiyi Rəbbin qurbangahında Rəbbə yandırma qurbanları təqdim edərdi. ¹³ Şənbə günlərində və Təzə Ay mərasimlərində, ildə üç dəfə bayramlarda – Mayasız Çörək bayramında, Həftələr bayramında və Çardaqlar bayramında Musanın əmr etdiyi təqdimlər günündə təqdim edərdi.

¹⁴ Atası Davudun sərəncamına görə, o, kahinlərin bölmələrini xidmətlərinə görə, hər günün qaydası ilə kahinlərin yanında həmd və xidmət etmək üçün Levililəri vəzifələrinə görə və hər qapıya qapıçıları bölmələrinə görə tə'yin etdi. Çünki Allah adamı Davud belə əmr etmişdi. ¹⁵ Onlar hər məsələdə,

xəzinələrlə bağlı məsələlərdə padşahın kahinlərə və Levililərə olan əmrindən çıxmadı.

¹⁶ Rəbbin mə'bədinin bünövrəsinin qoyulmasından tikilib qurtarana qədər Süleymanın hər işi hazırlanmışdı. Beləcə Rəbbin mə'bədi tikilib qurtardı.

Süleymanın donanması

¹⁷ Süleyman Edom ölkəsində, dənizin körfəzində olan Esyon-Geverə və Elata getdi. ¹⁸ Xiram adamlarının vasitəsilə ona gəmilər və dənizə bələd adamlar göndərdi. Onlar Süleymanın adamları ilə birgə Ofirə gəldi və oradan dörd yüz əlli talant qızıl götürüb padşah Süleymana gətirdilər.

Süleyman və Səba mələkəsi

(1Pad. 10:1-13)

9 ¹ Səba mələkəsi Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınağa gəldi. O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi. ² Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin. ³ Səba mələkəsi Süleymanın hikmətini və onun tikdiyi sarayı, ⁴ süfrəsindəki yeməyi, ə'yanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini və onların geyimlərini, Rəbbin mə'bədində gətirdiyi yandırma qurbanları görəndə daha özünü saxlaya bilmədi. ⁵ O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş. ⁶ Gəlib öz gözlərimlə görəndə qədər mən bu sözlərə inanmamışdım. Mənə sənin böyük hikmətinin yarısı belə, danışılmayıb, sənin şöhrətin barədə eşitdiklərimdən də üstünsən. ⁷ Sənin adamların və qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər. ⁸ Allahın Rəbbə alqış olsun ki, səni istəyib Allahın Rəbb üçün padşah kimi İsrail taxtında oturtdu! Allahın İsraili əbədi möhkəmləndirməkdən ötrü ona olan sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni onlar üzərinə padşah qoydu». ⁹ Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər ətriyyat hələ heç vaxt gəlməmişdi.

¹⁰ Ofirdən qızıl gətirən Xiramın adamları ilə Süleymanın adamları ardıc ağacı və qiymətli daşlar da gətirdilər. ¹¹ Padşah ardıc ağacından Rəbbin mə'bədi və padşah sarayı üçün pilləkənlər, musiqiçilər üçün lira və çəng düzəltdi. Yəhuda diyarında bu günə qədər beləsi görünməmişdi. ¹² Səba mələkəsinin padşah Süleymana gətirdiklərindən də çox padşah arzuladığı və istədiyi bütün şeyləri ona verdi. O da adamları ilə birgə qayıdıb öz ölkəsinə getdi.

Süleymanın var-dövləti

(1Pad. 10:14-25)

¹³ Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi. ¹⁴ Alver edən adamların və tacirlərin gətirdiyi qızıl buraya daxil deyildi. Bütün Ərəb padşahları və ölkənin valiləri də Süleymana qızıl və gümüş gətirirdi. ¹⁵ Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel döymə qızıl işləndi. ¹⁶ O, döymə qızıldan üç yüz qalxan da düzəltdi və bir qalxana üç yüz şekel qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.

¹⁷ Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtüdü. ¹⁸ Taxtın altı pilləsi və ayaq qoymaq üçün qızıl kətli var idi, bunlar taxta bağlı idi. Oturacağın hər iki tərəfində qollar var idi və qolların yanında iki şir təsviri var idi. ¹⁹ Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə bir şey yox idi. ²⁰ Padşah Süleymanın bütün içki qabları qızıldan idi. «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı.

²¹ Padşahın gəmiləri Xiramın adamları ilə birgə Tarşişə gedərdi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.

²² Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi. ²³ Bütün yer üzünün padşahları Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün onun üzünü görmək istəyirdi. ²⁴ Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl qablar, gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi. ²⁵ Süleymanın dörd min axurunda döyüş arabaları üçün atları və on iki min

süvarisi vardı. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. ²⁶ O, Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlar üzərində hökmranlıq edirdi. ²⁷ Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən fir'on ənciri ağacına bərabər etdi. ²⁸ Süleymanın atları Misirdən və bütün ölkələrdən gətirilirdi.

Süleymanın ölümü

(1Pad. 11:41-43)

²⁹ Süleymanın qalan işləri, ilk işlərindən son işlərinə qədər peyğəmbər Natanın tarix kitabında və Şilolu Axiyanın peyğəmbərliyində və görücü İddonun Nevat oğlu Yarovam haqqındakı vəhyələrində yazılmışdır. ³⁰ O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi. ³¹ Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu.

İsraillilər Rexavama qarşı çıxır

(1Pad. 12:1-20)

10 ¹ Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdi. ² Nevat oğlu Yarovam bunu eşitdiyi zaman padşah Süleymanın əlindən qaçdığı Misirdən oraya qayıtdı. ³ Onu çağırırdılar. Yarovam gəldi və bütün İsraillilərlə birgə Rexavama söylədi: ⁴ «Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik». ⁵ Rexavam onlara dedi: «Üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi.

⁶ Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?» ⁷ Ağsaqqallar ona dedi: «Əgər sən bu xalqa xeyirxahlıq göstərməklə onları razı salıb yaxşı sözlər desən, daim sənə qul olacaq». ⁸ Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi. ⁹ Onlara dedi: «Siz nə məsləhət verirsiniz?»

9:26 – Yar. 15:18; 1Pad. 4:21

9:27 – Qanun. 17:17

9:28 – Qanun. 17:16

9:25 – 1Pad. 4:26

Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?»¹⁰ Onunla birgə böyümüş cavan adamlar ona dedi: «Sənə “atan üzərimizə ağır bir boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur.¹¹ Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”».

¹² «Üç gün sonra yenə yanıma gəlin» deyən padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gün sonra Rexavamın yanına gəldi. ¹³ Padşah onlara sərt cavab verdi. Padşah Rexavam ağsaqqalların məsləhətinə məhəl qoymayıb ¹⁴ cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə onu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam». ¹⁵ Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Allah tərəfindən oldu ki, Rəbb Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.

¹⁶ Bütün İsraililər padşahın onlara qulaq asmadığını gördü. Onda xalq ona cavab verib dedi:

«Davudla bizim nə işimiz var?
Yesseyin oğlunda irsimiz yoxdur!
Ey İsraili, hər kəs evinə!
Ey Davud, indi öz evinə bax!»

Bütün İsraililər evlərinə getdi. ¹⁷ Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi. ¹⁸ Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi. İsrail övladları onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi. ¹⁹ Beləcə İsraililər Davudun sülaləsinə qarşı qalxdı və bu indiyə qədər belədir.

Şemayanın peyğəmbərliyi

(1Pad. 12:21-24)

11 ¹ Rexavam Yerusəlimə gəldi. O, İsraililərlə müharibə edib öz padşahlığını qaytarmaq üçün Yəhuda və Binyamin evini – yüz səksən min seçmə döyüşçünü topladı. ² Ancaq Allah adamı

Şemayaya Rəbbin bu sözü nazil oldu:

³ «Yəhuda padşahı Süleyman oğlu Rexavama, Yəhuda və Binyamində olan bütün İsraililərə söylə ki, ⁴ Rəbb belə deyir: “Getməyin və soydaşlarınızla müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdı və Yarovamın üzərinə getməkdən əl çəkdi.

Rexavam qalalar tikir

⁵ Rexavam Yerusəlimdə yaşadı və Yəhudada müdafiə olunmaq üçün bu şəhərləri tikdi. ⁶ Bet-Lexem, Etam, Teqoa, ⁷ Bet-Sur, Soko, Adullam, ⁸ Qat, Mareşa, Zif, ⁹ Adorayim, Lakiş, Azeqa, ¹⁰ Sora, Ayyalon və Xevron. O, Yəhuda və Binyamin torpağında olan bu qalalı şəhərləri tikdi. ¹¹ Qalaları möhkəmləndirib onlara rəislər təyin etdi və ərzaq, yağ, şərab ehtiyatı gördü. ¹² Hər şəhərə sipər və nizələr qoydu, onları çox möhkəmləndirdi. Beləcə Yəhuda ilə Binyamin torpaqları onun tərəfində qaldı.

¹³ Bütün İsraildə olan kahinlər və Levililər onların bütün mahallarından gəlib Rexavamın yanına toplandı. ¹⁴ Levililər otlaqlarını və mülklərini qoyub Yəhudaya və Yerusəlimə gəldilər. Çünki Yarovam onları oğulları ilə birgə Rəbbə kahinlik etməkdən kənar etmişdi. ¹⁵ O, səcdəgahlar, təkə bütləri və düzəltdiyi dana bütləri üçün özünə kahinlər qoymuşdu. ¹⁶ Onların ardınca bütün İsrail qəbilələrindən olan İsrailin Allahı Rəbbi sidq ürəkdən axtarmaq istəyənlər atalarının Allahı Rəbbə qurban etmək üçün Yerusəlimə gəldilər. ¹⁷ Yəhuda padşahlığını möhkəmləndirdilər və üç il Süleymanın oğlu Rexavama kömək etdilər. Çünki üç il Davudun və Süleymanın yolu ilə getdilər.

Rexavamın arvadları və uşaqları

¹⁸ Rexavam Maxalatı özünə arvad aldı. Maxalat Davudun oğlu Yerimotunla Yesseyin oğlu Eliavın qızı Avihayilin qızı idi. ¹⁹ O, Rexavama oğullar – Yeuşu, Şemaryanı, Zahamı doğdu. ²⁰ Maxalatdan sonra Avşalomun qızı Maakanı aldı. O, Aviyanı, Attayı, Zizanı və Şelomiti doğdu. ²¹ Rexavam Avşalomun qızı Maakanı bütün arvadları və cariyələrindən daha çox sevirdi. O, on səkkiz arvad və altmış cariyə almışdı, iyirmi səkkiz oğul və altmış qız atası oldu. ²² Rexavam

11:15 – 1Pad. 12:31

11:15 – Lev. 17:7

Maaka oğlu Aviyanı qardaşları arasında padşah etmək üçün ayıraraq vəliəhd təyin etdi.²³ Ağıllı davranıb bütün Yəhuda və Binyamin torpağında hər qalalı şəhərə oğullarını göndərdi və onlara bol ərzaq verdi, onlar üçün çoxlu arvad aldı.

Sisaqın Yəhudaya hücumu

(1Pad. 4:25-28)

12 ¹ Padşahlığı möhkəmlənib özü qüvvələndikdə Rexavam, onunla bərabər bütün İsraililər Rəbbin qanunundan üz döndərdi. ² Padşah Rexavamın beşinci ilində Rəbbə qarşı vəfasızlıq etdiklərinə görə Misir padşahı Sisaq min iki yüz döyüş arabası və altmış min süvari ilə Yerusəlimə hücum etdi. ³ Onunla bərabər Misirdən gələn xalqın, Luvuların, Sukluların və Kuşluların sayı-hesabı bilinmirdi. ⁴ O, Yəhudanın qalalı şəhərlərini aldı və Yerusəlimə yaxınlaşdı.

⁵ Peyğəmbər Şemaya Rexavamın və Sisaqdan ötrü Yerusəlimə toplanan Yəhuda rəislərinin yanına gəlib onlara dedi: «Rəbb belə deyir: “Siz məni tərək etdiniz, buna görə də mən sizi Sisaqa təslim etdim”». ⁶ İsrail rəisləri ilə padşah özlərini alçaltdılar və «Rəbb adildir» dedilər. ⁷ Rəbb onların alçaldığını görəndə Şemayaya Rəbbin bu sözü gəldi: «Özlərini alçaltdıqları üçün onları məhv etməyəcəyəm, onlara bir az qurtuluş verəcəyəm, Sisaqın əli ilə qəzəbim Yerusəlimin üzərinə tökülməyəcək. ⁸ Amma Mənə qulluq etməklə dünya padşahlıqlarına qulluq etməyin fərqi başa düşsünlər deyə onun qulları olacaqlar».

⁹ Misir padşahı Sisaq Yerusəlimə hücum etdi və Rəbbin mə'bədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi qızıl qalxanları da götürdü. ¹⁰ Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan keşikçi rəislərinin əlinə verdi. ¹¹ Hər dəfə padşah Rəbbin mə'bədinə gələndə keşikçilər onları daşıyır və sonra keşikçilərin otağına geri gətirirdilər. ¹² Özünü alçaltdıqda onu büsbütün məhv etməmək üçün Rəbbin qəzəbi onun üzərindən döndü. Çünki Yəhudada yaxşı işlər də var idi.

Rexavamın padşahlığının sonu

¹³ Padşah Rexavam Yerusəlimdə özünü möhkəmləndirərək padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anasının adı Ammonlu Naama idi. ¹⁴ O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi.

¹⁵ Rexavamın etdiyi işlər, ilk işlərindən son işlərinə qədər, peyğəmbər Şemayanın və görücü İddonun tarix kitablarında nəsil şəcərəsinə görə yazılmışdır. Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi. ¹⁶ Rexavam ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. Yerinə oğlu Aviya padşah oldu.

Yəhuda padşahı Aviya

(1Pad. 15:1-8)

13 ¹ Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu. ² O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Givealı Urielin qızı Maaka idi. Aviya ilə Yarovamın arasında müharibə gedirdi. ³ Aviya dörd yüz min seçmə igid döyüşçüdən ibarət olan bir ordu ilə hərbə girişdi. Yarovam isə səkkiz yüz min seçmə igid döyüşçünü ona qarşı döyüş üçün düzdü.

⁴ Aviya Efrayimin dağlıq bölgəsində olan Semarayim dağına qalxıb dedi: «Ey Yarovam və bütün İsraililər, məni dinləyin!

⁵ Bilmirsiniz ki, İsrailin Allahı Rəbb İsrail üzərində padşahlığı əbədi olaraq Davuda və onun oğullarına vermişdir? Bunu duzla əhd etmişdir. ⁶ Ancaq Davudun oğlu Süleymanın qulu Nevat oğlu Yarovam qalxıb ağasına qarşı üsyan etdi. ⁷ Onun ətrafına boş və yaramaz adamlar yığılıb Süleyman oğlu Rexavama qarşı çıxdılar. Rexavam gənc və zəif iradəli olduğu üçün onlara qarşı dura bilmədi. ⁸ İndi siz Davud oğullarının əlində olan Rəbbin padşahlığına qarşı durmağı düşünürsünüz və siz böyük bir kütləsiniz. Yarovamın allahlar deyə sizə düzəltdiyi qızıl danalar da aranızdadır. ⁹ Amma Harun nəslindən olan Rəbbin kahinlərini və Levililəri qovmadınız mı? Başqa ölkələrin xalqlarının qaydasına görə özünü zəif kahinlər qovmadınız mı? Buğa və yeddi qoçla təqdis olunmaq üçün gələn hər kəs yalançı allahların kahini ola bilər. ¹⁰ Amma Rəbb Allahımız

olduğuna görə biz onu tərək etməmişik və bizdə Rəbbin xidmətində Harun nəslindən olan kahinlər və onlara kömək edən Levililər vardı. ¹¹ Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırır, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırır. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə onu tərək etdiniz. ¹² Budur, Allah bizimlədir, başımızın üstündədir. Onun kahinləri də bizimlədir. Sizə qarşı çalmağ üçün əllərində yüksək səs verən kərənaylar var. Ey İsrail övladları, atalarınızın Allahı Rəbbə qarşı müharibə etməyin, çünki işiniz yaxşı getməz».

¹³ Yarovam onların arxasından pusqu qurmağ üçün dəstə göndərmişdi. Onun özü Yəhudalılardan qabaqda idi. Pusqu isə onların arxasında idi. ¹⁴ Yəhudalılar geriye baxdıqda gördülər ki, onlara öndən və arxadan hücum olunacaq. Onlar Rəbbə fəryad etdilər və kahinlər kərənayları yüksək səslə çaldılar. ¹⁵ Yəhudalılar nə'rə çəktilər və onlar nə'rə çəkəndə Allah Yarovamı və bütün İsraililəri Aviyanın və Yəhudanın önündə qırdı. ¹⁶ İsrail övladları Yəhudalılardan önündən qaçdı və Allah onları bunlara təslim etdi. ¹⁷ Aviya ilə xalqı onları böyük tələfata uğratdılar: İsraililərdən beş yüz min seçmə adam həlak oldu. ¹⁸ Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər. ¹⁹ Aviya Yarovamı tə'qib etdi və ondan şəhərləri – Bet-Eli və qəsəbələrini, Yeşananı və qəsəbələrini, Efronu və qəsəbələrini aldı. ²⁰ Aviyanın dövründə Yarovam bir daha güclü olmadı. Rəbb onu vurdu və o öldü. ²¹ Ancaq Aviya daha da gücləndi. O, on dörd arvad aldı, iyirmi iki oğul və on altı qız atası oldu. ²² Aviyanın qalan işləri, əməlləri və sözləri peyğəmbər İddonun tə'limində yazılmışdır.

14 ¹ Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Yerinə oğlu Asa padşah oldu. Onun dövründə ölkə on il rahat yaşadı.

Yəhuda padşahı Asa

² Asa Allahı Rəbbin gözündə yaxşı və doğru olan işlər etdi. ³ Özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlerini kəsdi.

⁴ Asa atalarının Allahı Rəbbi axtarmağı və qanunla əmrlərinə əməl etməyi Yəhudaya söylədi. ⁵ Yəhudanın bütün şəhərlərindən səcdəgahları və buxur qurbangahlarını aradan qaldırdı. Onun dövründə ölkə rahat yaşadı. ⁶ O, Yəhudada qalalı şəhərlər tikdi, çünki o illərdə ölkədə əmin-amanlıq idi və orada müharibə yox idi. Rəbb ona dinclik vermişdi. ⁷ Asa Yəhudalılara dedi: «Bu şəhərləri tikək, ətrafında divarlar və qüllələr, qapılar və sürgülər düzəldək. Ölkə hələ bizimdir, çünki biz Allahımız Rəbbi axtardıq, Onu axtardığımız görə Allah bizə hər tərəfdən dinclik verdi». Onlar beləcə uğurla tikdilər.

Asanın Zerah üzərində qələbəsi

⁸ Asanın ordusu Yəhudadan sipər və nizə daşıyan üç yüz min nəfər və Binyamin nəslindən qalxan daşıyan və kaman çəkən iki yüz səksən min nəfərdən ibarət idi. Onların hamısı igid döyüşçülər idi.

⁹ Bunlara qarşı Kuşlu Zerah milyon əsgərlə və üç yüz döyüş arabası ilə Mərəşaya hücum etdi. ¹⁰ Asa onun üzərinə getdi və Mərəşada Sefata dərəsində döyüş üçün düzüldü. ¹¹ Asa Allahı Rəbbi çağıraraq dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin». ¹² Asanın və Yəhudalılardan önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı. ¹³ Asa və onunla birgə olan xalq onları Gerara qədər tə'qib etdi. Kuşlulardan o qədər ölənlər oldu ki, heç kəs salamat qalmadı, çünki Rəbbin və onun ordusunun önündə məhv olmuşdular. Yəhudalılar çoxlu qənimət ələ keçirdilər. ¹⁴ Gerar ətrafındakı bütün şəhərləri dağıtdılar, çünki onların canına Rəbbin qorxusu düşmüşdü. Bütün şəhərləri qarət etdilər, orada çoxlu qənimət vardı. ¹⁵ Çoban çadırlarını da dağıtdılar, çoxlu qoyun-keçi və dəvə apardılar. Sonra Yerusəlimə qayıtdılar.

Azaryanın peyğəmbərliyi

15 ¹ Oded oğlu Azaryanın üzərinə Allahın Ruhu gəldi. ² O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərək etsəniz, O da sizi

tərk edər. ³ Uzun zamandan bəri İsraildə həqiqi Allah yoxdur. Onun öyrədən kahini və Tövrati da yoxdur. ⁴ Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi. ⁵ O vaxtlar gedib-gələn sağ qalmazdı. Çünki bütün ölkələrin əhalisi böyük həyəcana düşmüşdü. ⁶ Millət millətə qarşı, şəhər şəhərə qarşı vuruşurdu. Çünki Allah onları hər cür bəla ilə çaşqınlığa salmışdı. ⁷ Ancaq siz cəsarətli olun və əlləriniz gücdən düşməsin, çünki işiniz üçün mükafat alacaqsınız».

⁸ Asa bu sözləri və peyğəmbər Odedin peyğəmbərliyini eşitdikdə cəsarətə gəlib bütün Yəhuda və Binyamin torpağından və Efrayimin dağlıq bölgəsində olan aldığı şəhərlərdə iyirənc bütləri götürüb atdı, Rəbbin eyvanı önündə olan Rəbbin qurbangahını tə'mir etdi. ⁹ Bütün Yəhudalıları və Binyaminliləri, onların arasında yaşayan Efrayimliləri, Menaşşeliləri və Şimeonluları bir yerə yığdı. Allahı Rəbbin onunla birgə olduğunu gördükdə çoxlu İsraili onun tərəfinə keçmişdi. ¹⁰ Asanın padşahlığının on beşinci ilinin üçüncü ayında onlar Yerusəlimə toplandılar. ¹¹ O gün gətirdikləri qənimətdən yeddi yüz baş mal-qara və yeddi min baş qoyun-keçi Rəbbə qurban etdilər. ¹² Atalarının Allahı Rəbbi bütün ürəkləri ilə və bütün canları ilə axtarmaq üçün əhd etdilər. ¹³ İstər kiçik ya böyük, istərsə də kişi ya qadın olsun, İsrailin Allahı Rəbbi axtarmayan hər kəs öldürülməli idi. ¹⁴ Borular və şeypurlar çalaraq bağırıtı və yüksək səslə Rəbbə and içdilər. ¹⁵ Bu anda görə bütün Yəhudalılar sevindi, çünki bütün ürəkləri ilə and içmişdilər, bütün sə'yləri ilə Onu axtarmışdılar və O da onlara Özünü göstərmişdi. Rəbb onlara hər tərəfdən dinclik vermişdi.

¹⁶ Padşah Asa nənəsi Maakanı mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyirənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsdi və toz edib Qidron vadisində yandırdı. ¹⁷ Ancaq İsraildə səcdəgahlar aradan qaldırılmadı. Lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadıq idi. ¹⁸ O, atasının və özünün təqdis etdiyi şeyləri – qızılı, gümüşü və qabları Allahın mə'bədinə gətirdi. ¹⁹ Asanın padşahlığının otuz beşinci ilinə qədər müharibə olmadı.

Asa ilə İsrail padşahı Baaşanın müharibəsi

(IPad. 15:17-22)

16 ¹ Asanın padşahlığının otuz altıncı ilində İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi. ² Asa Rəbbin mə'bədinin və padşah sarayının xəzinələrindən qızıl-gümüşü götürdü və onları Dəməşqdə yaşayan Aram padşahı Ben-Hadada bu xəbərlə göndərdi: ³ «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş göndərdim, get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin». ⁴ Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları İyona, Dana, Avel-Mayimə və Naftalinin bütün anbar şəhərlərinə zərbə vurdu. ⁵ Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və işini buraxdı. ⁶ Padşah Asa bütün Yəhudalıları yanına yığdı. Onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşdı. Bunlarla Gevanı və Mispanı tikdi.

⁷ O vaxt görücü Xanani Yəhuda padşahı Asanın yanına gəlib ona dedi: «Madam ki Allahın Rəbbə deyil, Aram padşahına güvəndin, buna görə də Aram padşahının ordusu sənin əlindən qaçıb qurtardı. ⁸ Kuşlular və Luvular çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb Ona güvəndiyin üçün onları sənə təslim etdi. ⁹ Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq». ¹⁰ Asa görücüyə qəzəbləndi və onu işgəncə zindanına atdı, çünki bunun üçün ona hiddətlənmişdi. O vaxt Asa xalqdan bə'zilərinə zülm etdi.

Asanın padşahlığının sonu

(IPad. 15:23-24)

¹¹ Asanın işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. ¹² Padşahlığının otuz doqquzuncu ilində Asa ayaqlarından xəstələndi, xəstəliyi get-gedə ağırlaşdı. Həm də xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı. ¹³ Asa padşahlığının qırx birinci ilində ölüb ataları ilə uyudu. ¹⁴ Onu Davudun

şəhərində özü üçün qazdığı qəbirdə basdırdılar və onu gözəl ədviyyat və hər cür qatışmış ətriyyatla dolu yatağa qoydular. Onun xatirinə böyük bir tonqal yandırdılar.

Yəhuda padşahı Yehoşafat

17 ¹ Onun yerinə oğlu Yehoşafat padşah oldu və İsrailə qarşı özünü möhkəmləndirdi. ² Yəhudanın hər qalalı şəhərinə qoşun qoydu və Yəhuda torpağına və atası Asanın aldığı Efrayim şəhərlərinə hərbi dəstələr yerləşdirdi. ³ Rəbb Yehoşafatla idi, çünki atası Davudun əvvəlki yolları ilə getdi və Baal bütlerini deyil, ⁴ yalnız atasının Allahını axtardı və İsraililərin etdiyi işlərə görə deyil, Allahın əmrləri ilə getdi. ⁵ Rəbb padşahlığı onun əlində möhkəmləndirdi və bütün Yəhudalılar Yehoşafata xərac gətirdilər. Onun bol sərvəti və şərəfi vardı. ⁶ Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və Aşera bütlerini Yəhudadan götürdü.

⁷ Padşahlığının üçüncü ilində Yəhuda şəhərlərində xalqa tə'lim versinlər deyər bunları göndərdi: rəisləri olan Ben-Xayil, Avdiya, Zəkəriyyə, Natanel və Mikeya. ⁸ Onlarla bərabər Levililər: Şemaya, Netanya, Zevadya, Asahel, Şemiramot, Yonatan, Adoniya, Toviya, Tov-Adoniya və onlarla birgə kahinlər: Elişama və Yehoram. ⁹ Onlar Yəhudada xalqa tə'lim verdilər. Yanlarında Rəbbin Qanun kitabı olmaqla Yəhudanın bütün şəhərlərini dolaşdılar və xalqı öyrətdilər.

¹⁰ Yəhuda ətrafında olan bütün ölkələrin padşahlıqları üzərinə Rəbbin qorxusu düşdü və Yehoşafata qarşı müharibə etmədilər. ¹¹ Fəliştilərdən bə'zisi Yehoşafata hədiyyə və xərac olaraq gümüş gətirdi. Ərəblər də ona qoyun-keçi – yeddi min yeddi yüz qoç və yeddi min yeddi yüz təkə gətirdi. ¹² Yehoşafat get-gedə əzəmət qazandı. Yəhudada qalalar və anbar şəhərləri tikdi. ¹³ Yəhuda şəhərlərində çoxlu ehtiyatları vardı. Yerusəlimdə igid döyüşçülər olan əsgərləri vardı. ¹⁴ Nəsillərinə görə onların siyahısı bu idi: Yəhudadan minbaşılar: başçı Adna və onunla bərabər üç yüz min igid döyüşçü; ¹⁵ onun yanında başçı Yehoxanan və onunla birgə iki yüz səksən min nəfər; ¹⁶ onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü; ¹⁷ Binyamindən igid bir döyüşçü olan Elyada və onunla bərabər ox-kaman və qalxanla silahlanmış iki yüz min

nəfər, ¹⁸ onun yanında Yehozavad və onunla döyüşə hazır olan yüz səksən min nəfər. ¹⁹ Bunlar padşahın bütün Yəhudadakı qalalı şəhərlərə qoyduğu döyüşçülərdən əlavə ona xidmət edənlər idi.

Yehoşafat, Axav və peyğəmbər Mikeya (1Pad. 22:1-28)

18 ¹ Yehoşafatın bol sərvəti və şərəfi vardı. O, Axavla qohum və müttəfiq oldu. ² Bir neçə il sonra Samariyaya Axavın yanına gəldi. Axav onun üçün və onunla bərabər olan xalq üçün çoxlu qoyun-keçi və mal-qara kəsdi, onu Ramot-Gileada qalxmağa təhrik etdi. ³ İsrail padşahı Axav Yəhuda padşahı Yehoşafata dedi: «Sən mənimlə birgə Ramot-Gileada gedirsənmi?» Yehoşafat ona dedi: «Məni özün kimi, xalqımı xalqın kimi hesab elə, sən ilə bərabər vuruşarıq».

⁴ Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?» ⁵ İsrail padşahı dörd yüz peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedi: «Get, Allah onu padşaha təslim edəcək». ⁶ Yehoşafat dedi: «Burada olanlardan başqa, Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?»

⁷ İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki həmişə yaxşılığım deyil, pisləyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin». ⁸ İsrail padşahı bir saray xidmətçisini çağıraraq dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir». ⁹ İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geyinib oturmuşdu. Hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdi. ¹⁰ Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qıraraq qurtarana qədər onları beləcə buynuzlayacaqsan”».

¹¹ Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».

¹² Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyir. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış».

¹³ Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Allahım mənə nə desə, onu söyləyəcəyəm».

¹⁴ O, padşahın yanına gəldi və padşah ona

dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Gedin, qalib gələcəksiniz, onlar sizə təslim ediləcəkdir». ¹⁵ Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?» ¹⁶ Mikeya dedi: «Mən bütün İsraililəri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağası yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”». ¹⁷ İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığımıza deyil, pisliyimə peyğəmbərlik edəcək?» ¹⁸ Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm. ¹⁹ Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə. ²⁰ Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?” ²¹ O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə elə”». ²² Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoyub. Beləcə Rəbb başına bəla gətirməyi qərara aldı».

²³ Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhunu səndə danışmaq üçün məndən sənə hansı yolla keçdi?» ²⁴ Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən». ²⁵ İsrail padşahı dedi: «Mikeyanı götürün, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndərin. ²⁶ Onlara söyləyin ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”». ²⁷ Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmayıb». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»

Axavın ölümü

(1Pad. 22:29-35)

²⁸ İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdi. ²⁹ İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz

şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi. ³⁰ Aram padşahı öz döyüş arabalarının başçılarına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyərək əmr etmişdi. ³¹ Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedi: «İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Yehoşafat çığırdı. Rəbb ona yardım etdi, Allah onları onun yanından geri çəkdi. ³² Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə onun ardından geri qayıtdılar. ³³ Bir adam nişan almadan kaman çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Dön və məni döyüşdən çıxar, çünki yaralanmışam». ³⁴ O gün döyüş qızıqı. İsrail padşahı axşamcaqan öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Günəş batmaqda ikən o öldü.

19 ¹ Yəhuda padşahı Yehoşafat Yerusəlimə, evinə salamat qayıtdı.

² Xanani oğlu görücü Yehu onun önünə çıxdı və padşah Yehoşafata dedi: «Pis adama kömək etmək və Rəbbə nifrət edənləri sevmək sənə lazım idimi? Bundan ötrü Rəbbin qəzəbi sənin üzərindədir. ³ Lakin sənin yaxşı işlərin də var: Aşera bütllərini ölkədən yox etdin və öz ürəyini Allahı axtarmaq üçün hazırladın».

Yehoşafatın hakimləri

⁴ Yehoşafat Yerusəlimdə yaşadı. Təkrar Beer-Şevadan Efrayimin dağlıq bölgəsinə qədər xalq arasında gəzdi və onları atalarının Allahı Rəbbə tərəf döndərdi. ⁵ Ölkəyə, Yəhudanın bütün qalalı şəhərlərinə hakimlər, hər şəhərə bir hakim qoydu. ⁶ O, hakimlərə dedi: «Baxın ki nə edirsiniz, çünki insan üçün deyil, Rəbb üçün hakimlik edirsiniz və hakimlik işində O sizinlədir. ⁷ İndi sizin üzərinizdə Rəbb qorxusu olsun. Ehtiyat edin, çünki Allahımız Rəbdə haqsızlıq, tərəfkeşlik, rüşvətxorluq yoxdur».

⁸ Yehoşafat Rəbbin hakimliyinə və mübahisəli işlər üçün Yerusəlimə də bə'zi Levililəri, kahinləri və İsrailin nəsil başçılarını tə'yin etdi. Onlar Yerusəlimə qayıdanda ⁹ padşah onlara əmr edib dedi: «Rəbb qorxusu ilə, sədaqətlə və bütün ürəklə belə edin: ¹⁰ öz şəhərlərində yaşayan qohumlarınızdan sizə gələcək hər mübahisəli iş üçün, istər qan işi olsun, istərsə də qanun, əmr, qayda və hökm barədə olsun, onlara

18:16 – Say. 27:17; Yez. 34:5; Zək. 10:2; Mat. 9:36; Mrk. 6:34

xəbərdarlıq edin ki, Rəbbin qarşısında təqsirkar olmasınlar və Onun qəzəbi sizin və qohumlarınızın üzərinə gəlməsin. Belə etməklə siz təqsirkar olmayacaqsınız. ¹¹ Budur, Rəbbin hər işi üçün başçı kahin Amarya, padşahın hər işi üçün isə Yəhudanın qəbilə rəisi İsmail oğlu Zevadya başçınız olacaq, önünüzdə də Levililər mə'mur olacaq. Cəsarətlə davranın. Rəbb yaxşılıq edənlərlə olsun».

Yehoşafat Moavlıları və Ammonlularını məğlub edir

20 ¹ Bundan sonra Moavlılar və Ammonlular, onlarla bərabər Maonlulardan bə'zisi Yehoşafata qarşı döyüş üçün gəldi. ² Adamlar gəldi və Yehoşafata bildirib dedi: «Dənizin o biri tərəfindən, Aramdan sənə qarşı böyük bir izdiham gəlir. İndi onlar Xaseson-Tamardadır. Bura En-Gedidir». ³ Yehoşafat qorxdu və üzünü Rəbbi axtarmağa döndərdi və bütün Yəhuda üçün oruc e'lan etdi. ⁴ Yəhudalılar Rəbdən kömək diləmək üçün toplandı, Yəhudanın bütün şəhərlərindən də Rəbbi axtarmaq üçün gəldilər.

⁵ Yehoşafat Rəbbin mə'bədində, yeni həyətin qabağında, Yəhuda və Yerusəlim camaatının önündə durub dedi: ⁶ «Ya Rəbb, atalarımızın Allahı, göylərdə olan Allah Sən deyilsənmi? Bütün millətlərin padşahlıqları üzərinə hakim olan Sən deyilsənmi? Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı dura bilməz. ⁷ Ey Allahımız, bu torpaqda yaşayanları xalqın İsrailin önündə qovan və onu dostun İbrahimin nəslinə əbədi olaraq verən Sən deyilsənmi? ⁸ Orada məskən saldılar, orada Sənin adına müqəddəs bir mə'bəd tikdilər və dedilər: ⁹ «Əgər üzərimizə bəla, cəza qılınca, vəba və ya aclıq gələrsə, adın bu mə'bəddə olduğuna görə bu mə'bədin önündə, yə'ni Sənin önündə də duracağıq və çətin günlərdə Sənə fəryad edəcəyik, onda Sən eşidəcəksən və xilas edəcəksən».

¹⁰ İndi baxın, Ammonlular, Moavlılar, Seir dağının sakinləri nə edir! Misirdən gələrkən İsraililəri onların torpağına girməyə qoymadın, İsraililər də dönüb onları məhv etmədi. ¹¹ Budur, bizə irs olaraq verdiyin sənin mülkündən bizi qovmağa gələrək əvəzini necə

ödəyirlər. ¹² Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir».

¹³ Bütün Yəhudalılar uşaqları, qadınları və oğulları ilə birgə Rəbbin önündə durmuşdu. ¹⁴ Camaatın arasında olanda Asəf nəslindən olan bir Levili, Mattanya oğlu Yeiəl oğlu Benaya oğlu Zəkəriyyə oğlu Yaxazielin üzərinə Rəbbin Ruhı gəldi. ¹⁵ O dedi: «Bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: «Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır. ¹⁶ Sabah onlara qarşı enin: budur, onlar Sis yoxuşu ilə qalxır və onları vadinin sonunda, Yeruel çölünün önündə tapacaqsınız. ¹⁷ Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq»».

¹⁸ Yehoşafat üzüstə yerə qapandı və bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar Rəbbə səcdə etmək üçün Rəbbin önündə yerə qapandı. ¹⁹ Qohat və Qorah nəsilərindən olan Levililər ayağa qalxıb İsrailin Allahı Rəbbə yüksək səslə şükür etdilər.

²⁰ Onlar səhər tezdən qalxdı və Teqoa çölünə çıxdılar. Çıxdıqları zaman Yehoşafat durub dedi: «Ey Yəhuda və Yerusəlimdə yaşayanlar, məni dinləyin: Allahınız Rəbbə inanın, onda qorunacaqsınız, onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız». ²¹ Xalqla məsləhət etdikdən sonra Rəbbə ilahi oxuyanları irəli qoydu ki, ordusunun önündə gedərək müqəddəs cəlalına həmd edib oxusunlar: «Rəbbə şükür edin, çünki Onun məhəbbəti əbədidir».

²² Tərənnümlə həmdə başladığı zaman Yəhudaya gələn Ammonlulara, Moavlılara və Seir dağının sakinlərinə qarşı Rəbb pusqu qurdu və onlar qırıldı. ²³ Çünki Ammonlularla Moavlılar Seir dağının sakinlərini qırıb tamam yox etmək üçün onlara qarşı qalxdı və Seir sakinlərini qırandan sonra bir-birlərini məhv etməyə başladı.

20:7 – Yeş. 41:8; Yaq. 2:23

20:10 – Qanun. 2:4-19

20:15-17 – Qanun. 20:1-4

²⁴ Yəhudalılar çölə baxan gözətçi yerinə çatdıqda qoşuna baxıb yerə yıxılmış meyitlər gördülər. Sağ qalan yox idi. ²⁵ Yehoşafat və onun xalqı onların qənimətini götürməyə gəldi, onların arasında çoxlu mallar, paltarlar və qiymətli şeylər tapdılar. Bunlardan o qədər yığdılar ki, daşıya bilmədilər. Qənimət o qədər çox idi ki, onu üç gün yığdılar.

²⁶ Dördüncü gün Beraka¹ vadisində Rəbbə həmd etmək üçün toplandılar. Bundan ötrü o yerin adını Beraka vadisi qoydular və bu günə qədər də belədir. ²⁷ Yəhuda və Yerusəlimdən olan adamların hamısı, Yehoşafat, onların başçılığı altında sevinclə Yerusəlimə geri döndülər, çünki Rəbb düşmənləri üzərində qələbəyə görə onlara sevinc vermişdi.

²⁸ Çənglər, liralar və kərənyalar çalaraq Yerusəlimə, Rəbbin mə'bədinə gəldilər.

²⁹ İsrailin düşmənlərinə qarşı Rəbbin döyüşdüyünü eşitdikdə bütün ölkələrdəki padşahlar üzərinə Allahın qorxusu düşdü.

³⁰ Yehoşafatın padşahlığında isə əmin-amanlıq oldu, çünki Allahı ona hər tərəfdən dinclik verdi.

Yehoşafatın padşahlığının sonu

(1Pad. 22:41-50)

³¹ Yehoşafat İsrail üzərində padşahlıq etdi. Padşah olduğu zaman otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi. ³² O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. ³³ Ancaq səcdəgahlar aradan qaldırılmadı və xalqın ürəyi hələ atalarının Allahı Rəbbə tərəf yönəlməmişdi.

³⁴ Yehoşafatın qalan işləri, ilk işlərindən son işlərinə qədər İsrail padşahlarının kitabına daxil olan Xanani oğlu Yehunun tarix kitabında yazılmışdır.

³⁵ Ondan sonra Yəhuda padşahı Yehoşafat pis işlər görən İsrail padşahı Axazya ilə razılığa gəldi. ³⁶ Tarışıq getməyə gəmilər düzəltmək üçün onunla razılaşdı və gəmiləri Esyon-Geverdə düzəldilər. ³⁷ Mareşadan olan Dodavın oğlu Eliezer Yehoşafata qarşı peyğəmbərlik edib dedi: «Axazya ilə razılığa gəldiyin üçün Rəbb sənə işlərini pozdu». Gəmilər parçalandı və Tarışıq gedə bilmədilər.

Yəhuda padşahı Yehoram

(2Pad. 8:17-24)

21 ¹ Yehoşafat ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu. ² Onun qardaşları, Yehoşafatın oğulları bunlar idi: Azarya, Yexiel, Zəkəriyyə, Azarya, Mikael və Şefatya. Bunların hamısı İsrail padşahı Yehoşafatın oğulları idi. ³ Ataları onlara çoxlu hədiyyələr – qızıl, gümüş və qiymətli şeylər, bunlarla bərabər Yəhudada olan qalalı şəhərlər verdi. Padşahlığı isə Yehorama verdi, çünki o, ilk oğul idi.

⁴ Yehoram atasının padşahlıq taxtına çıxıb möhkəmləndikdə bütün qardaşlarını və İsrail rəislərindən bə'zisini də qılıncdan keçirdi.

⁵ Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. ⁶ Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi. ⁷ Ancaq Rəbb Davudla etdiyi əhddən ötrü Davudun sülaləsini məhv etmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini və'd etmişdi.

⁸ Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular. ⁹ Yehoram rəisləri və bütün döyüş arabaları ilə birgə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı.

¹⁰ Beləcə Edomlular üsyan qaldırdı, bu günə qədər də Yəhudanın əsarəti altında deyil. Həmin vaxt Livnalılar da üsyan qaldırıb onun əsarəti altından çıxdılar, çünki Yehoram atalarının Allahı Rəbbi tərk etmişdi.

¹¹ O, Yəhuda dağlarında da səcdəgahlar tikmişdi. Yerusəlimdə yaşayanları da xəyanətə təhrik edib Yəhudanı da yoldan azdırmışdı. ¹² Ona peyğəmbər İlyasdan bu məktub gəldi: «Atan Davudun Allahı Rəbb belə deyir: «Atan Yehoşafatın və Yəhuda padşahı Asanın yolları ilə deyil, ¹³ ancaq İsrail padşahlarının yolu ilə getdin, Axav nəslinin etdiyi kimi Yəhudanı və Yerusəlimdə yaşayanları xəyanətə təhrik etdin. Həm də atanın nəslindən qardaşlarını, səndən daha yaxşı olanları öldürdün. ¹⁴ Buna görə də Rəbb

¹ 20:26 Beraka – ibrani dilində həmd və bərəkət.

21:7 – 1Pad. 11:36; 15:4,47; 2Pad. 8:19; Zəb. 132:17
21:8 – Yar. 27:40

sənin xalqına, oğullarına, arvadlarına və bütün malına böyük zərbə vuracaq. ¹⁵ Sən isə ağır xəstələnəcəksən, elə bir şiddətli xəstəlik keçirəcəksən ki, nəticədə bağırsaqların töküləcək».

¹⁶ Rəbb Yehorama qarşı Filiştililərin ruhunu və Kuşluların qonşuluğunda yaşayan Ərəblərin ruhunu oyandırdı. ¹⁷ Onlar Yəhudanın üstünə gəlib oraya hücum çəkdi. Padşahın sarayında tapdıqları bütün malı, onun oğullarını və arvadlarını apardılar. Oğullarının ən balacası Axazyadan başqa oğlu qalmadı.

¹⁸ Bunların hamısından sonra Rəbb Yehoramı bağırsaqlarından sağalmaz bir xəstəliklə vurdu. ¹⁹ Onun xəstəliyi gündə-günə şiddətləndi. Nəhayət, ikinci ilin sonunda xəstəliyinə görə bağırsaqları töküldü və o, şiddətli ağrılarla öldü. Onun xalqı Yehoramın ataları üçün tonqal yandırdığı kimi onun xatirinə yandırmadı. ²⁰ Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. Ölümünə heç kəs təəssüf etmədi. Onu Davudun şəhərində basdırdılar, lakin padşahların qəbirlərində basdırmadılar.

Yəhuda padşahı Axazya

(2Pad. 8:25-29; 9:21-28)

22 ¹ Yerusəlimdə yaşayanlar onun yerinə ən kiçik oğlu Axazyanı padşah etdilər, çünki Ərəblərlə birgə ordugaha girən dəstələr bütün böyükkləri öldürmüşdü. Beləcə Yəhuda padşahı Yehoramın oğlu Axazya padşah oldu. ² Axazya padşah olduğu vaxt qırx iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası Omrinin nəvəsi olub adı Atalya idi. ³ Axazya da Axav nəslinin yolu ilə getdi, çünki anası ona pislik etmək öyrədirdi. ⁴ O da Axav nəslə kimi Rəbbin gözündə pis olan işlər etdi. Çünki atasının ölümündən sonra məhvi üçün bu adamlar onun məsləhətçiləri oldu. ⁵ Onların məsləhəti ilə Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün İsrail padşahı Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladı. ⁶ Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən aldığı yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu

Yehoramı görmək üçün İzreelə gəldi, çünki o yaralı idi.

⁷ Axazyanın bu yolla məhv olması Allahdan idi. O, Yehoramın yanına gəldi və oraya gəlib Axav nəslini yox etmək üçün Rəbbin məsh etdiyi Nimşi oğlu Yehuya qarşı Yehoramla birgə çıxdı. ⁸ Yehu Axav nəslinə hökmü icra edərkən Yəhuda rəislərini və Axazyanın ona xidmət edən qardaşı oğullarını tapdı və onları öldürdü. ⁹ Axazyanı axtardı və onu Samariyada gizləndiyi halda tutdular. Yehunun yanına gətirildilər və onu öldürdülər. Sonra onu basdırdılar, çünki dedilər: «Rəbbi bütün ürəyi ilə axtaran Yehoşafatın oğlu budur». Beləliklə, Axazyanın nəslində padşahlığı əldə saxlaya biləcək adam qalmadı.

Yəhuda üzərində Atalyanın hökmranlığı

(2Pad. 11:1-20)

¹⁰ Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb Yəhudanın bütün padşah nəslini məhv etdi. ¹¹ Ancaq padşahın qızı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizləncə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Kahin Yehoyadanın arvadı və padşah Yehoramın qızı olan Yehoşeva Axazyanın bacısı olduğu üçün Yoaşı Atalyadan gizlətdi ki, Atalya onu öldürməsin. ¹² Yoaş altı il gizli olaraq Allahın mə'bədində onlarla birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi.

23 ¹ Yeddinci ildə Yehoyada cəsarətləndi və yüzbaşılar Yeroram oğlu Azarya, Yehoxanan oğlu İsmail, Oved oğlu Azarya, Adaya oğlu Maaseya və Zikri oğlu Elişafatla əhd etdi. ² Onlar Yəhudanı gəzib oranın bütün şəhərlərindən Levililəri və İsrailin nəsil başçılarını topladılar və Yerusəlimə gəldilər. ³ Bütün camaat Allahın mə'bədində padşahla əhd bağladı. Yehoyada onlara dedi: «Padşahın oğlu budur. Davud oğulları haqqında Rəbbin söylədiyi kimi padşahlıq edəcək. ⁴ Siz belə edin: sizdən Şənbə günü növbə çəkən kahinlərin və Levililərin üçdə biri astanada dayanan qapıçılar olsun, ⁵ üçdə biri padşah sarayında olsun və üçdə biri Bünövrə darvazasında. Bütün xalq isə Rəbbin mə'bədinin həyətinə olsun. ⁶ Ancaq kahinlərdən və xidmət edən Levililərdən başqa Rəbbin mə'bədinə heç kəs girməsin, onlar girsin, çünki müqəddəsdirlər.

Bütün xalq isə Rəbbin buyurduğunu qorusun. ⁷ Levililər hər biri silahı əlində padşahi hər tərəfdən əhatəyə alsınlar, mə'bədə girən hər kəs öldürülsün. Onlar padşah girib-çıxdığı vaxt onunla olsun».

⁸ Levililərlə bütün Yəhudalılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər. Hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürdü, çünki kahin Yehoyada bölmələrin heç birini buraxmamışdı. ⁹ Kahin Yehoyada yüzbaşılara Allahın mə'bədində olan padşah Davudun nizələrini, qalxanlarını və sipərlərini verdi. ¹⁰ Bütün xalqı mə'bədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və mə'bədin yanında, padşahın ətrafında qoydu. Hər kəsin silahı əlində idi. ¹¹ Yehoyada ilə oğulları şahzadəni irəli çıxartdılar və tacı başına qoyub şəhadətnaməni ona verdilər. Onu padşah olmaq üçün məsh etdilər və «Yaşasın padşah!» dedilər.

¹² Atalya qaçısan və padşahi alqışlayan xalqın səsinə eşitdikdə xalqın yanına, Rəbbin mə'bədinə gəldi. ¹³ O baxıb gördü ki, padşah girəcək yerdə öz sütununun yanında dayanmışdır və rəislərlə kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. İlahiçilər də musiqi alətləri çalaraq ucadan həmd edirdilər. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!»

¹⁴ Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşılardan çağıraraq dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələn qılıncla öldürülsün». Çünki kahin «onu Rəbbin mə'bədində öldürməyin» demişdi. ¹⁵ Atalyanı tutub sarayın atlar darvazasının girəcək yerinə gətirdilər və orada onu öldürdülər.

¹⁶ Yehoyada özü və bütün xalqla padşah arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun. ¹⁷ Bütün xalq Baal mə'bədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər. Baalın kahini Mattanı da qurbangahların önündə öldürdülər.

¹⁸ Yehoyada Rəbbin mə'bədi üzərində məs'uliyəti Davudun Rəbbin evində bölmələrə ayırdığı Levili kahinlərə verdi. Davud onları öz qaydasına görə sevinclə və musiqi ilə Musanın Qanununda yazıldığı kimi Rəbbə yandırma qurbanları təqdim etmək üçün Rəbbin mə'bədinə qoymuşdu. ¹⁹ Hər hansı yolla natəmiz bir kəs girməsin deyərək Rəbbin mə'bədinin qapılarına qapıçılar qoydu.

²⁰ O, yüzbaşılardan, ə'yanlardan, xalqın valilərini, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahi Rəbbin mə'bədindən düşürdülər və yuxarı darvazasının yolu ilə saraya gəldilər. Padşahi padşahlıq taxtında oturdular. ²¹ Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi, çünki Atalyanı qılıncla öldürmüşdülər.

Yəhuda padşahi Yoaş

(2Pad. 12:1-16)

24 ¹ Yoaş padşah olduğu vaxt yeddi yaşında idi və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi. ² Yoaş kahin Yehoyadanın bütün ömrü boyu Rəbbin gözündə doğru olan işlər etdi. ³ Yehoyada ona iki arvad aldı. O, oğullar və qızlar atası oldu.

⁴ Bundan sonra Yoaş Rəbbin mə'bədinə bərpa etməyi qərara aldı. ⁵ Kahinlərlə Levililəri toplayıb onlara dedi: «Yəhudanın şəhərlərinə çıxın və Allahınızın mə'bədinə hər il tə'mir etmək üçün bütün İsraililərdən pul toplayın, bu işi görməyə tələsin». Ancaq Levililər tələsmədi. ⁶ Başçı olan Yehoyadanı padşah çağırırdı və ona dedi: «Rəbbin qulu Musanın və İsrail camaatının Şəhadət çadırı üçün qoyduqları vergini Yəhudadan və Yerusəlimdən gətirmələrini nə üçün Levililərdən tələb etmədin?» ⁷ Çünki o pis qadın Atalyanın oğulları Allahın mə'bədinə viran etmişdilər və Rəbbin mə'bədinin bütün müqəddəs şeylərini də Baal bütləri üçün işlətmişdilər.

⁸ Padşah əmr etdi və bir sandıq düzəldib onu Rəbbin mə'bədinin darvazasına, bayır tərəfə qoydular. ⁹ Allahın qulu Musanın çöldə İsrail üzərinə qoyduğu vergini Rəbb üçün gətirsinlər deyərək Yəhudada və Yerusəlimdə e'lan etdilər. ¹⁰ Rəislərlə bütün xalq sevindi və sandıq dolana qədər vergini gətirib onun içinə qoydular. ¹¹ Padşahlığın mə'murları Levililərin onların yanına gətirdikləri sandığın içində çox pul olduğunu gördükləri vaxt padşahın mirzəsi ilə başçı kahinin mə'muru gəlib sandığı boşaldılar, sonra onu yenə yerinə qaytarardılar. Hər gün beləcə etməklə olduqca çox pul topladılar. ¹² Padşahla Yehoyada onu Rəbbin mə'bədinin xidmət işini görənlərə verdilər və Rəbbin mə'bədinə bərpa etmək üçün daşyonanları və dülgərləri, Rəbbin mə'bədinə tə'mir etmək üçün dəmir və tunc

24:6 – Çix. 30:11-16

ustalarını muzzla tutdular. ¹³ İşçilər işlədilər, tə'mir işi onların əlində irəli getdi və Allahın mə'bədini qaydasına salıb onu möhkəmləndirdilər. ¹⁴ İş qurtardıqları vaxt yerdə qalan pulu padşahın və Yehoyadanın önünə gətirdilər və bununla Rəbbin mə'bədi üçün əşyalar – xidmət və yandırma qurbanları üçün əşyalar, nimçələr, qızıl və gümüş əşyalar düzəldilər.

Onlar Yehoyadanın bütün ömrü boyu daim Rəbbin mə'bədində yandırma qurbanları təqdim edərdi.

¹⁵ Yehoyada qocalıb yaşa doldu və öldü. O, öldüyü zaman yüz otuz yaşında idi. ¹⁶ Onu Davudun şəhərində padşahların yanında basdırdılar, çünki İsrail üçün və Allahla mə'bədi üçün yaxşılıq etmişdi.

¹⁷ Yehoyadanın ölümündən sonra Yəhuda rəisləri gəlib padşaha baş əydilər. O zaman padşah onlara qulaq asdı. ¹⁸ Xalq atalarının Allahı Rəbbin mə'bədini tərək etdi, Aşera bütlərinə və başqa bütlərə qulluq etdi. Onların bu günahından ötrü Yəhuda ilə Yerusəlim üzərinə qəzəb gəldi. ¹⁹ Rəbb onları özünə tərəf döndərmək üçün onların yanına peyğəmbərlər göndərdi və peyğəmbərlər onlara qarşı şəhadət etdilər, ancaq xalq qulaq asmadı.

²⁰ Kahin Yehoyadanın oğlu Zəkəriyyənin üzərinə Allahın Ruhı gəldi və xalqın arasında çıxış edib onlara dedi: «Allah belə deyir: nə üçün Rəbbin əmrlərini pozursunuz? İşləriniz yaxşı getməz, çünki siz Rəbbi tərək etdiyiniz kimi O da sizi tərək etdi». ²¹ Ona qarşı qəsd hazırladılar və onu padşahın əmri ilə Rəbbin mə'bədinin həyətinə daşqalaq etdilər.

²² Beləcə padşah Yoaş Zəkəriyyənin da atası Yehoyadanın ona etdiyi xeyirxahlığı yada salmadı və oğlunu öldürdü. O da ölərkən dedi: «Rəbb görsün və hökm etsin».

²³ O biri ilin əvvəlində Aram ordusu onun üstünə gəldi. Onlar Yəhudaya və Yerusəlimə hücum etdilər. Xalqın bütün rəislərini xalqın arasından götürüb məhv etdilər və onlardan alınan bütün qəniməti Dəməşq padşahına göndərdilər. ²⁴ Aramlılar az qoşunla gəldikləri halda Rəbb çox böyük bir ordunu onlara təslim etdi, çünki xalq atalarının Allahı Rəbdən üz döndərmişdi. Beləliklə, Yoaşa qarşı hökmü icra etdilər.

²⁵ Yoaşın yanından getdikləri zaman onu ağır yaralı vəziyyətdə qoydular. Onun ə'yanları kahin Yehoyadanın oğullarının qanına görə ona qarşı qəsd hazırladılar və onu yatağında öldürdülər. Yoaş öldü və onu Davudun şəhərində basdırdılar, ancaq padşahların məqbərəsində basdırmadılar.

²⁶ Ona qarşı qəsd quranlar bunlardır: Ammonlu qadın Şimatın oğlu Zavad və Moavlı qadın Şimritin oğlu Yehozavad. ²⁷ Yoaşın oğulları, ona edilən çoxlu xəbərdarlıq və Allah mə'bədinin bərpası barədə padşahların tarix kitabında yazılmışdır. Onun yerinə oğlu Amasya padşah oldu.

Yəhuda padşahı Amasya

(2Pad. 14:2-20)

25 ¹ Amasya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi. ² Amasya Rəbbin gözündə doğru olan işlər etdi, ancaq bunları bütün ürəyi ilə etmədi. ³ Padşahlıq əlində möhkəmlənəndə Amasya atasını öldürmüş ə'yanlarını öldürdü. ⁴ Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir».

⁵ Amasya Yəhudalıları topladı və nəsilərinə görə bütün Yəhudalıları və Binyaminliləri minbaşılardan və yüzbaşılardan başçılığı altında düzdü. İyirmi yaşda və ondan yuxarı olanları yığıb onların arasından nizə və sipər daşıyan, döyüşmək bacaran üç yüz min adam seçdi.

⁶ Yüz talant gümüşə İsraildən yüz min igid döyüşçünü də muzzla tutdu. ⁷ Ancaq bir Allah adamı gəlib ona dedi: «Ey padşah, qoy İsrail ordusu sənənlə bərabər getməsin, çünki Rəbb İsraililərlə, bütün bu Efrayimlilərlə deyil.

⁸ Əgər getsən, tək get, döyüşdə cəsəətli ol, amma Allah sənə düşmənin önündə büdrədəcək, çünki Allahda yardım etməyə və büdrətməyə qüdrət var». ⁹ Amasya Allah adamına dedi: «Ancaq İsrail ordusuna verdim yüz talant üçün nə edim?» Allah adamı dedi: «Rəbb sənə bundan artığını verə bilər». ¹⁰ Amasya Efrayimdən yanına gələn ordunu, yerlərinə getmək üçün ayırdı. Bundan ötrü Yəhudaya qarşı onların qəzəbi alovlandı və qızğın qəzəblə yerlərinə qayıtdılar.

¹¹ Amasya cəsərləndi və xalqını götürüb Duz dərəsinə getdi, Seirliyərdən on min nəfəri qırdı. ¹² Yəhudalılar sağ qalan daha on min nəfəri əsir aldılar, onları qayanın başına gətirib oradan aşağı atdılar. Onların hamısı parça-parça oldu. ¹³ Ancaq özü ilə birgə döyüşə getməsinlər deyə Amasyanın geri göndərdiyi ordunun əsgərləri Samariyadan Bet-Xorona qədər Yəhuda şəhərlərinə basqın etdilər. Onlardan üç min nəfəri qırdılar və qarət olunmuş çoxlu qənimət ələ keçirdilər.

¹⁴ Amasya Edomluları qırıb gəldikdən sonra Seirliyərin bütllərini gətirib onları özü üçün allahlar olaraq qoydu. O bunların önündə səcdə etdi və onlara buxur yandırdı.

¹⁵ Amasyaya qarşı Rəbbin qəzəbi alovlandı və onun yanına bir peyğəmbər göndərdi. Bu peyğəmbər ona dedi: «Nə üçün o xalqın allahlarına üz tutdun? Onlar öz xalqlarını sənin əlindən qurtara bilmənilər». ¹⁶ Bunu söyləyərkən Amasya ona dedi: «Məgər səni padşaha məsləhətçi qoymuşuq? Sus, ölməkmi istəyirsən?» Peyğəmbər vaz keçib dedi: «Allahın səni məhv etməyə qərar verdiyini bilirəm, çünki bunu etdin və mənim məsləhətimə qulaq asmadın».

¹⁷ Yəhuda padşahı Amasya məsləhətləşib İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına xəbər göndərərək dedi: «Gəl, qarşılaşaq». ¹⁸ İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verərək dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərərək “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı. ¹⁹ Sən “Edomluları qırdım” deyərək ürəyin qürurlanıb, bununla öyünürsən. İndi öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münəfiqçiyə atılırsan?»

²⁰ Ancaq Amasya qulaq asmadı. Bu iş onları Yoaşın əlinə təslim etmək üçün Allahdan oldu, çünki Amasya Edomun allahlarına üz tutmuşdu. ²¹ İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı. ²² Yəhudalılar İsraililərin önündə məğlub oldu və hər kəs öz evinə qaçdı. ²³ İsrail padşahı Yoaş Yəhuda padşahı Axazyaya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutub onu Yerusəlimə gətirdi. O, şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu.

²⁴ Bütün qızıl-gümüşü, Allahın mə'bədində

Oved-Edomun ixtiyarında olan bütün əşyaları, sarayın xəzinələrini apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı.

²⁵ Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı. ²⁶ Amasyanın qalan işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. ²⁷ Amasya Rəbbin yolundan azdığı vaxtdan başlayaraq Yerusəlimdə ona qarşı qəsd hazırladılar. O, Lakişə qaçdı, ancaq Lakişə onun dalınca adamlar göndərdilər və orada onu öldürdülər. ²⁸ Onu atlar üstündə gətirib Yəhuda şəhərində, atalarının yanında basdırdılar.

26 ¹ Bütün Yəhuda xalqı on altı yaşlı Uzziyanı götürüb atası Amasyanın yerinə padşah etdi. ² Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb onu tikdi.

Yəhuda padşahı Uzziya

(2Pad. 15:1-7)

³ Uzziya padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.

⁴ Uzziya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. ⁵ Allahdan qorxmağı öyrədən Zəkəriyyənin ömrü boyu Uzziya Allahı axtarırdı və Rəbbi axtardığı dövrdə Allah onun işini avand etdi.

⁶ O çıxıb Filiştilərə qarşı döyüşdü və Qat, Yavne və Aşdod şəhərlərinin divarlarını yıxdı. Aşdod torpağında və Filiştilər arasında şəhərlər tikdi. ⁷ Filiştilərə, Qur-Balda yaşayan Ərəblərə, və Maonlulara qarşı Allah ona yardım etdi. ⁸ Ammonlular Uzziyaya vergi verirdilər. Onun şöhrəti Misirin girəcəyinə qədər yayıldı, çünki get-gedə çox güclü oldu.

⁹ Uzziya Yerusəlimdə Künc və Dərə darvazaları və divarın küncü üzərində möhkəm qüllələr düzəltdi. ¹⁰ O, çöldə də qüllələr düzəltdi və çoxlu su anbarı üçün yer qazdı, çünki yamaclı-düzənlikli bölgədə və düzənlikdə çoxlu heyvanları vardı. Dağlarda və Karmeldə əkinçilər və üzümçülər qoydu, çünki torpağı çox sevərdi.

¹¹ Uzziyanın döyüşməyi bacaran ordusunda qayda belə idi. Padşahın qoşun başçılarından biri olan Xananyanın nəzarəti altında ordu

mirzə Yeielin və mə'mur Maaseyanın düzdüyü dəstələrin saylarına görə dəstə-dəstə döyüşə çıxardı. ¹² Nəsil başçılarının ümumi sayı iki min altı yüz nəfər igid döyüşçü idi. ¹³ Onların əli altında düşməyə qarşı padşaha yardım etmək üçün böyük igidliklə döyüşən üç yüz yeddi min beş yüz nəfərlik hərbi qüvvə vardı. ¹⁴ Uzziya bütün ordu üçün qalxanlar, nizələr, dəbilqələr, zirehlər, kamanlar və sapand daşları hazırladı. ¹⁵ Yerusəlimdə oxlar və böyük daşlar atmaq üçün məharətli adamların icad etdiyi mancanaqlar düzəldib qüllələr və küncələr üzərinə qoydu. Onun şöhrəti uzaqlara yayıldı, çünki ona mö'cüzəli şəkildə kömək olunduğuna görə çox möhkəmləndi.

¹⁶ Ancaq Uzziya qüvvətlənəndə öz həlakı üçün onun ürəyi qürurlandı. Allahı Rəbbə qarşı xainlik edərək buxur qurbangahı üzərində buxur yandırmaq üçün Rəbbin mə'bədinə daxil oldu. ¹⁷ Kahin Azarya və onunla bərabər Rəbbin səksən igid kahini onun ardınca girdi. ¹⁸ Padşah Uzziyaya qarşı durdular və ona dedilər: «Ey Uzziya, Rəbbə buxur yandırmaq sənə işin deyil, buxur yandırmaq üçün təqdis edilmiş Harun nəslindən olan kahinlərin işidir, müqəddəs məkandan çıx, çünki xainlik etdin və bu iş Rəbb Allahdan sənə izzət gətirməyəcək». ¹⁹ Uzziya qəzəbləndi. Buxur yandırmaq üçün onun əlində buxurdan vardı. Kahinlərə qarşı qəzəbləndikdə onların önündə Rəbbin mə'bədində, buxur qurbangahının yanında alınından cüzama tutuldu. ²⁰ Başçı kahin Azarya və bütün kahinlər ona baxıb alınından cüzama tutulduğunu gördülər. Onu oradan tez bayıra çıxartdılar. Özü də çıxmağa tələsdə, çünki Rəbb ona bəla göndərmişdi. ²¹ Padşah Uzziya ölüm gününə qədər cüzamlı qaldı. O başqa bir evdə yaşayırdı, çünki cüzamlı olduğu üçün Rəbbin mə'bədindən uzaqlaşdırıldı. Onun oğlu Yotam isə saray üzərində olaraq ölkə xalqına hökm edirdi. ²² Uzziyanın qalan işləri barədə, ilk işlərindən son işlərinə qədər Amots oğlu peyğəmbər Yeşaya yazmışdır. ²³ Uzziya ataları ilə uyudu və onu padşahların qəbiristanlığında, atalarının yanında basdırdılar, çünki

«cüzamlıdır» dedilər. Onun yerinə oğlu Yotam padşah oldu.

Yəhuda padşahı Yotam

(2Pad. 15:32-38)

27 ¹ Yotam padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoqun qızı Yeruşa idi. ² Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, ancaq Rəbbin mə'bədinin böyük otağına girmədi. Xalq hələ də pozğunluq edirdi.

³ O, Rəbbin mə'bədinin yuxarı darvazasını düzəltdi, Ofel divarında çoxlu tikinti işi gördü. ⁴ Yəhudanın dağlıq bölgəsində şəhərlər, meşələrdə qalalar və qüllələr tikdi. ⁵ Yotam Ammonlular padşahına qarşı vuruşdu və onları məğlub etdi. Ammonlular ona o il yüz talant gümüş və on min kor² buğda, on min kor arpa verdi. İkinci və üçüncü il də Ammonlular ona bu qədər ödədi. ⁶ Yotam qüvvətləndi, çünki Allahı Rəbbin önündə öz yollarını düzəltdi. ⁷ Yotamın qalan işləri, bütün döyüşləri və əməlləri barədə İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. ⁸ O padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. ⁹ Yotam ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Axaz padşah oldu.

Yəhuda padşahı Axaz

(2Pad. 16:1-6)

28 ¹ Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Rəbbin gözündə doğru olan işlər etmədi. ² Axaz İsrail padşahlarının yolu ilə getdi, həm də Baallar üçün tökmə bütələr düzəltdi. ³ Ben-Hinnom dərəsində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı. ⁴ O, səcdəgahlarda, təpələr üzərində və hər kölgəli ağac altında qurban gətirər və buxur yandırardı.

⁵ Bundan ötrü Allahı Rəbb onu Aram padşahına təslim etdi. Aramlılar onu məğlub edib çoxlu əsir götürdülər və onları Dəməşqə gətirdilər. Özü də İsrail padşahına təslim edildi. O da onu böyük tələfatla məğlub etdi.

^{26:18} – Çix. 30:7-8; Say. 3:10

^{26:23} – Yeş. 6:1

² ^{27:5} Kor – cədvələ bax.

^{28:5-6} – 2Pad. 16:5; Yeş. 7:1

⁶ Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərki etmişdi. ⁷ Efrayimli bir igid olan Zikri padşahın oğlu Maaseyanı və saray rəisi Azriqamı, padşahdan sonra ikinci adam olan Elqananı da öldürdü.

⁸ İsraililər öz qohumlarından qadınlar, oğullar, qızlar, iki yüz min nəfər əsir götürdü, həm də onlardan çoxlu qənimət götürüb Samariyaya apardılar. ⁹ Ancaq orada Rəbbin bir peyğəmbəri vardı, adı Oded idi. O, Samariyaya gələn ordunun qarşısına çıxdı və onlara dedi: «Budur, atalarınızın Allahı Rəbb Yəhudaya qarşı qəzəbləndiyi üçün onları sizə təslim etdi, siz də göylərə çatan qəzəblə onları öldürdünüz. ¹⁰ İndi Yəhuda və Yerusəlim xalqını kölə və cariyə olaraq özünü təbə etmək istəyirsiniz. Ancaq sizin də Allahınız Rəbbə qarşı təqsiriniz yoxdurmu? ¹¹ İndi mənə qulaq asın! Qohumlarınızdan aldığınız əsirləri geri göndərin, çünki Rəbbin qızgın qəzəbi üzərinizdədir».

¹² Efrayimlilərin başçılarından olan Yehoxanan oğlu Azarya, Meşillemot oğlu Berekya, Şallum oğlu Yexizqiya və Xadlay oğlu Amasa döyüşdən gələnlərə qarşı qalxıb dedi: ¹³ «Əsirləri buraya gətirməyin, çünki etmək istədiyiniz şey Rəbbə qarşı üzərimizə təqsir gətirməklə günahlarımızı və təqsirlərimizi artıracaq. Onsuz da təqsirimiz çoxdur və İsrail üzərinə qızgın qəzəb var». ¹⁴ Silahlı əsgərlər əsirləri və qəniməti rəislərin və bütün camaatın önünə qoydular. ¹⁵ Adları çəkilən adamlar qalxdı və əsirləri götürüb onlardan çılpaq olanların hamısını qənimətdən götürülmüş paltar və çarıqla geyindirdilər. Onları yedirib-ıçirdilər və onlara yağ sürtdülər, zəif olanların hamısını eşşəklərə mindirdilər və onları xurma ağacları şəhəri Yerixoya – qohumlarının yanına apardılar və sonra Samariyaya qayıtdılar.

Axazın padşahlığının sonu

(2Pad. 16:7-9)

¹⁶ O zaman padşah Axaz özü üçün kömək istəyərək Aşşur padşahlarına xəbər göndərdi. ¹⁷ Çünki yenə Edomlular gəlib Yəhudalıları məğlub edib əsir götürmüşdülər. ¹⁸ Filiştililər də yamaclı-düzənlikli bölgədə və Yəhudanın cənubunda olan şəhərlərə basqın etdilər. Bet-Şemeşi, Ayyalonu, Gederotu və Soko ilə qəsəbələrini, Timna ilə qəsəbələrini və Gimzo

ilə qəsəbələrini almışdılar və orada yaşayırdılar. ¹⁹ Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azgınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi. ²⁰ Aşşur padşahı Tiqlat-Pileser onun üstünə gəlib kömək etmək əvəzinə onu sıxışdırdı. ²¹ Axaz Rəbbin mə'bədindən, saraydan və rəislərin evlərindən pay toplayıb onu Aşşur padşahına vermişdi. Ancaq bu ona kömək etmədi.

²² Bu padşah Axaz sıxıntılı vaxtında Rəbbə qarşı xainliyi artırdı. ²³ Onu məğlub edən Dəməşqililərin bütələrinə qurban kəsdi və dedi: «Madam ki Aram padşahlarının allahları onlara kömək etdilər, mən də onlara qurban kəsəcəyəm ki, mənə də kömək etsinlər». Ancaq onlar onun və bütün İsrailin bədrəməsinə səbəb oldu. ²⁴ Axaz Allahın mə'bədinin əşyalarını yığıb parçaladı və Rəbbin mə'bədinin qapılarını bağladı. Yerusəlimin hər küncündə özü üçün qurbangahlar, ²⁵ Yəhudanın hər şəhərində başqa allahlara buxur yandırmaq üçün səcdəgahlar düzəldi. Beləcə atalarının Allahı Rəbbi qəzəbləndirdi. ²⁶ Onun qalan işləri və bütün əməlləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. ²⁷ Axaz ataları ilə uyudu və onu Yerusəlim şəhərində basdırdılar. Onu İsrail padşahlarının qəbirlərinə qoymadılar. Onun yerinə oğlu Xizqiya padşah oldu.

Yəhuda padşahı Xizqiya

(2Pad. 18:1-3)

29 ¹ Xizqiya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Aviya idi. ² Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.

Mə'bədin təmizlənməsi

³ Xizqiya padşahlığının birinci ilində, birinci ayda Rəbbin mə'bədinin qapılarını açdı və onları tə'mir etdi. ⁴ Kahinləri və Levililəri içəri çağırdı, onları şərq meydanına topladı. ⁵ Xizqiya onlara dedi: «Ey Levililər, məni dinləyin! İndi özünüzü və atalarınızın Allahı Rəbbin mə'bədini təqdis edin və müqəddəs yerdən murdar şeyləri çıxarın. ⁶ Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər edib onu tərki etdilər. Rəbbin

məskəmindən üz döndərüb ona arxa çevirdilər. ⁷ Eyvanın qapılarını bağladılar, çiraqları söndürdülər, İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər. ⁸ Yəhuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi. ⁹ Ona görə də atalarımız qılıncla öldürülmüş, oğullarımız, qızlarımız və arvadlarımız əsirlikdədir. ¹⁰ İndi isə İsrailin Allahı Rəbb ilə əhd bağlamağı ürəyimə qoydum ki, Öz qızğın qəzəbini bizdən döndərsin. ¹¹ Oğullarım, laqeyd olmayın, çünki Rəbb sizi seçib ki, Onun önündə xidmət edəsiniz və Onun buxur yandıran xidmətçiləri olasınız».

¹² Levililərdən bu adamlar qalxdı: Qohat nəslindən Amasay oğlu Maxat və Azarya oğlu Yoel; Merari nəslindən Avdi oğlu Qiş və Yehallelel oğlu Azarya; Gerşon nəslindən Zimma oğlu Yoah və Yoah oğlu Eden; ¹³ Elisafan nəslindən Şimri və Yeiel; Asəf nəslindən Zəkəriyyə və Mattanya; ¹⁴ Heman nəslindən Yexiel, Şimeyi və Yedutun nəslindən Şemaya və Uzziel. ¹⁵ Onlar qohumlarını topladı və özlərini təqdis etdi. Padşahın əmr etdiyi kimi Rəbbin sözünə görə Rəbbin mə'bədini təmizləmək üçün getdilər. ¹⁶ Kahinlər isə Rəbbin mə'bədinin içərisinə girib oranı təmizlədilər və böyük otaqda tapdıqları bütün murdar şeyləri mə'bədin həyətinə çıxartdılar. Levililər isə onları götürüb bayıra, Qidron vadisinə apardı. ¹⁷ Birinci ayın birinci günündə təqdis etmə işinə başladılar və həmin ayın səkkizinci günündə Rəbbin eyvanına qədər çatdılar. Səkkiz gün Rəbbin mə'bədini təqdis etdilər və birinci ayın on altıncı günündə bitirdilər.

¹⁸ Onlar padşah Xizqiyanın yanına girib dedilər: «Biz Rəbbin bütün mə'bədini, yandırma qurbanlarının gətirildiyi qurbangahını və onun bütün avadanlığını, təqdis çörəkləri qoyulan masanın və onun bütün ləvazimatını təmizlədik. ¹⁹ Padşah Axazın padşahlığı zamanında xainlik edib tulladığı bütün əşyaları da hazırladıq və təqdis etdik. İndi onlar Rəbbin qurbangahı önündədir».

²⁰ Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin mə'bədinə qalxdı. ²¹ Padşahlıq, müqəddəs məkan, Yəhudalılar üçün günah qurbanı olaraq yeddi

buğa, yeddi qoç, yeddi quzu və yeddi təkə gətirdilər. O, Harun nəslindən olan kahinlərə əmr etdi ki, onları Rəbbin qurbangahında qurban gətirsinlər. ²² Mal-qaranı kəsdilər və kahinlər qanı götürüb qurbangaha səpdilər, qoçları kəsdilər və qanı qurbangaha səpdilər, quzuları kəsdilər və qanı qurbangaha səpdilər. ²³ Təkələri isə günah qurbanı olmaq üçün padşahın və camaatın önünə gətirdilər və əllərini onların üstünə qoydular. ²⁴ Kahinlər onları kəsdi və qurbangahda günah qurbanı olaraq onların qanını bütün İsraililərin günahlarını bağışlamaq üçün axıtdı. Çünki padşah əmr etmişdi ki, yandırma qurbanı və günah qurbanı bütün İsrail üçün gətirilsin.

²⁵ Davudun, padşahın görücüsü Qadın və peyğəmbər Natanın əmrinə görə Xizqiya Levililəri sinclərlə, çənglərlə və liralarla Rəbbin mə'bədinə qoydu. Bu əmr peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi. ²⁶ Levililər Davudun musiqi alətləri ilə, kahinlər kərənaylarla dayandı. ²⁷ Xizqiya əmr etdi ki, yandırma qurbanı qurbangahda təqdim edilsin. Yandırma qurbanının təqdimi başlananda kərənayların və İsrail padşahı Davudun musiqi alətlərinin sədası altında Rəbbin ilahisi də başlandı. ²⁸ Bütün camaat səcdə etdi, ilahiçilər ilahi oxudu, kərənay çalanlar çaldı. Bunların hamısı yandırma qurbanının təqdimi qurtarana qədər davam etdi. ²⁹ Yandırma qurbanının təqdimi qurtaranda padşah və yanında olanların hamısı əyilib səcdə etdi. ³⁰ Padşah Xizqiya və rəislər Levililərə əmr etdilər ki, Davudun və görücü Asəfin sözləri ilə Rəbbə həmd oxusunlar. Onlar sevinclə həmd oxudu və əyilib səcdə etdilər.

³¹ Sonra Xizqiya dedi: «İndi özünüzü Rəbbə həsr etdiniz, yaxın gəlin, Rəbbin mə'bədinə qurbanlar və şükür təqdimləri gətirin». Camaat qurbanlar və şükür təqdimləri gətirdi, ürəyi istəyənlərin hamısı yandırma qurbanları təqdim etdi. ³² Camaatın gətirdiyi yandırma qurbanlarının sayı yetmiş baş mal-qara, yüz qoç, iki yüz quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi. ³³ Təqdis olunan heyvanların sayı isə altı yüz baş mal-qara və üç min baş qoyun-keçi idi. ³⁴ Ancaq kahinlər az idi və bütün yandırma qurbanlarının dərisini soya bilmədilər. İş qurtarana və kahinlər özlərini təqdis edəndə qədər qohumları olan Levililər kahinlərə kömək

etdilər. Çünki Levililər kahinlərdən artıq sidq ürəklə özlərini təqdis etmişdi. ³⁵ Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə Rəbbin mə'bədinin xidməti bərpa olundu. ³⁶ Allahın xalq üçün gördüyü işinə görə Xizqiya və bütün xalq sevindi. Çünki bu iş gözlənilmədən olmuşdu.

Pasxa bayramının keçirilməsi

30 ¹ Xizqiya İsrailin Allahı Rəbbə Pasxa bayramı etmək üçün Yerusəlimdə olan Rəbbin mə'bədinə gəlsinlər deyə bütün İsraililərə və Yəhudalılara xəbər göndərdi, Efrayimlilərə və Menaşşelilərə də məktublar yazdı. ² Yerusəlimdə padşahla rəislər və bütün camaat Pasxa bayramını ikinci ayda keçirmək barədə qərara gəlmişdi. ³ Çünki lazımı qədər kahinlər özlərini təqdis etmədiyinə görə və xalq Yerusəlimə toplanmadığı üçün onu lazım olan vaxt edə bilməmişdilər. ⁴ Ona görə də bu qərar padşahın və bütün camaatın gözündə doğru idi. ⁵ Onlar gəlib Yerusəlimdə İsrailin Allahı Rəbbə Pasxa bayramı etsinlər deyə Beer-Şevadan Dana qədər bütün İsraildə e'lan etməyə qərar verdilər. Çünki çoxdan bəri bunu yazıldığı kimi etməmişdilər.

⁶ Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşdı dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq.

⁷ Atalarının Allahı Rəbbə qarşı xainlik edən atalarınız və qohumlarınız kimi olmayın. Belə ki gördüyünüz kimi Rəbb onları tar-mar etdi.

⁸ İndi atalarınız kimi dikbaş olmayın, Rəbbə tabe olun və Onun əbədi olaraq təqdis etdiyi müqəddəs məkana gəlib Allahınız Rəbbə qulluq edin ki, qızğın qəzəbi sizdən dönsün.

⁹ Siz Rəbbə döndükdə qohumlarınız və oğullarınız onları əsir alanların önündə mərhəmət tapacaq və bu torpağa qayıdacaq. Çünki Allahınız Rəbb lütfkar və rəhmlidir. Əgər ona dönsəniz, sizdən üz döndərməz».

¹⁰ Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular. ¹¹ Amma Aşerdən, Menaşşedən və

Zevulundan bə'zi adamlar qürurlarını qırıb Yerusəlimə gəldi. ¹² Yəhudalılara da Allah Öz əli ilə eyni ürək verdi ki, Rəbbin sözünə görə padşahın və rəislərin əmrlərini yerinə yetirsinlər.

¹³ İkinci ay Mayasız Çörək bayramını Yerusəlimdə keçirmək üçün çoxlu xalq, böyük bir camaat toplandı. ¹⁴ Qalxıb Yerusəlimdə olan qurbangahları və bütün buxur qurbangahlarını ləğv etdilər və Qidron vadisinə atdılar. ¹⁵ İkinci ayın on dördüncü günü Pasxa qurbanlarını kəsdilər. Kahinlərlə Levililər utanıb özlərini təqdis etdilər və Rəbbin mə'bədinə yandırma qurbanları gətirdilər. ¹⁶ Allah adamı Musanın Qanununda yazılmış qaydalarına görə öz yerlərində durdular. Kahinlər Levililərdən aldıkları qanı səpdilər. ¹⁷ Çünki camaat içində özlərini təqdis etməmiş çox adam olduğuna görə Rəbbə təqdis etmək üçün təmiz olmayan hər adamın Pasxa qurbanını kəsmək işi Levililərin öhdəsində idi. ¹⁸ Çünki xalqın böyük bir hissəsi, Efrayim və Menaşşe, İssakar və Zevulun qəbilələrindən bir çoxu özlərini təmizləyib yazılanlara uyğun olmayaraq öz Pasxa qurbanlarından yedi. ¹⁹ Xizqiya onlar üçün dua edib demişdi: «Qoy xeyirxah olan Allah müqəddəs yer üçün təmiz olmadıkları halda sidq ürəklə Allahı, atalarının Allahı Rəbbi axtarmağa hazırlanmış hər kəsi bağışlasın». ²⁰ Rəbb Xizqiyanı eşitdi və xalqa şəfqət göstərdi. ²¹ Yerusəlimdə olan İsraililər yeddi gün Mayasız Çörək bayramını böyük sevinclə keçirdilər. Levililər və kahinlər yüksək səslə musiqi alətləri ilə hər gün Rəbbə həmd edirdilər. ²² Xizqiya Rəbbin xidmətində bacarıqlı olan bütün Levililəri ruhlandırdı. Onlar ünsiyyət qurbanlarını kəsərək və atalarının Allahı Rəbbə şükürlər edərək yeddi gün bayram yeməyi yedilər.

²³ Bütün camaat belə qərara gəldi ki, daha yeddi gün də bayram olsun. Yeddi günü də sevinclə keçirdilər. ²⁴ Yəhuda padşahı Xizqiya camaata təqdim etmək üçün min buğa və yeddi min baş qoyun-keçi, rəislər isə camaata min buğa və on min qoyun-keçi verdilər. Bir çox kahin özünü təqdis etdi. ²⁵ Bütün Yəhuda camaatı, kahinlər, Levililər, İsraildən gələn bütün camaat və İsrail torpağından olan və Yəhudada yaşayan qəriblər sevindi.

²⁶ Yerusəlim böyük sevinc içində idi, çünki İsrail padşahı Davud oğlu Süleymanın

dövründən bəri Yerusəlimdə belə bayram olmamışdı. ²⁷ Levili kahinlər qalxıb xalqa xeyir-dua verdi, Allah onların səslərini eşitdi, çünki duaları Onun müqəddəs məskəninə – göylərə çatdı.

31 ¹ Bütün bu iş qurtaranda orada olan bütün İsraililər Yəhuda şəhərlərinə çıxıb daş sütunları sındırdı, Aşera bütələrini kəsdi. Bütün Yəhuda və Binyamin, Efrayim, Menaşşe torpaqlarında olan səcdəgahları və qurbangahları axıra qədər dağıtdılar. Sonra bütün İsrail övladları öz şəhərlərinə, hər kəs öz mülkünə qayıtdı.

Xizqiya kahinlərin və Levililərin qayğısına qalır

² Xizqiya kahinləri və Levililəri bölmələrə ayırdı və hər kəsi öz işinə uyğun olan bölməyə tə'yin etdi. O, Rəbbin darvazalarla hasarlanmış yerində yandırma və ünsiyyət qurbanlarını gətirmək, xidmət etmək, şükür və həmd oxumaq üçün kahinləri və Levililəri qoydu. ³ Rəbbin Qanununda yazıldığına görə yandırma qurbanları – səhər və axşamın yandırma qurbanları, Şənbə günlərinin, Təzə Ay mərasimlərinin və bayramların yandırma qurbanları üçün padşah öz malından pay ayırdı.

⁴ Kahinlər və Levililər özlərini Rəbbin Qanununa həsr etsinlər deyən onların payını verməyi Yerusəlimdə yaşayan xalqa əmr etdi.

⁵ Bu əmr hər yana yayılanda İsrail övladları taxılın, təzə şərəbin, yağın, balın və bütün tarla məhsullarının nübarından bol-bol verdi. Hər şeyin onda birini bol-bol gətirdilər.

⁶ Yəhuda şəhərlərində yaşayan İsraililər və Yəhudalılar mal-qaranın və qoyun-keçinin onda birini, özlərinin Allahı Rəbbə təqdis olunan müqəddəs şeylərin onda birini də gətirdilər və qalaq-qalaq verdilər. ⁷ Üçüncü ayda bunları qalaqlarla üst-üstə yığmağa başladılar və yeddinci ayda qurtardılar.

⁸ Xizqiya və rəislər gəlib qalaqları gördülər, Rəbbə və Onun xalqı İsrailə minnətdarlıqlarını bildirdilər. ⁹ Xizqiya bu qalaqlar barədə kahinlərdən və Levililərdən soruşdu. ¹⁰ Sadoqun nəslindən olan başçı kahin Azarya ona belə cavab verdi: «Rəbbin mə'bədinə nəzirlər gətirilən vaxtdan bəri biz yeyib doyuruq, hələ artıq da qalır. Çünki

Rəbb Öz xalqına bərəkət verdi və bu bol şeylər də artıq qaldı».

¹¹ Xizqiya əmr etdi ki, Rəbbin mə'bədindəki otaqları hazırlasınlar. Onlar hazırladılar. ¹² Nəzirləri, onda birləri və təqdis olunan şeyləri sədaqətlə oraya gətirib saxladılar. Bu şeyləri rəis olan Levili Konanya və müavini olan qardaşı Şimey saxlayırdı. ¹³ Yexiel, Azazya, Naxat, Asahel, Yerimot, Yozavad, Eliel, İsmakya, Maxat və Benaya da padşah Xizqiyanın və Allahın mə'bədində rəis olan Azaryanın əmrinə görə Konanyanın və qardaşı Şimeyin əli altında mə'mur idi. ¹⁴ Şərq darvazasında qapıçı olan Levili İmna oğlu Qore Rəbbə verilən nəzirlər və ən müqəddəs şeyləri paylamaqdan ötrü Allah üçün verilən könüllü təqdimlərə nəzarət edirdi. ¹⁵ Onun başçılığı altında olan Edenə, Minyaminə, Yeşuaya, Şemayaya, Amaryaya və Şekanyaya bölmələrinə görə kahin şəhərlərində böyükdən kiçiyə qədər bu qohumlarına paylarını bölmək işi tapşırılmışdı: ¹⁶ nəsil şəcərələrinə baxmayaraq, üç yaşında və ondan yuxarı yaşda olan, vəzifələrinə və bölmələrinə görə gündəlik xidmət işi üçün Rəbbin mə'bədinə girən kişilərin hamısı; ¹⁷ nəsil şəcərələrində yazıldığı kimi nəsillərinə görə kahinlər, vəzifələrinə, həm də bölmələrinə görə iyirmi yaşında və ondan yuxarı yaşda olan Levililər; ¹⁸ nəsil şəcərələrinə görə bütün camaatın uşaqları, arvadları, oğul və qızları – çünki onlar özlərini sədaqətlə müqəddəs xidmət üçün təqdis etmişdilər – ¹⁹ öz şəhərlərinin ətraf çöllərində yaşayan Harun nəslindən kahinlər. Hər şəhərdə adları çəkilən adamlar qoyulmuşdu ki, kahinlər arasındakı bütün kişilərə və Levililər arasında nəsil şəcərələrində yazılanların hamısına pay versinlər.

²⁰ Xizqiya bütün Yəhudada belə etdi, Allahı Rəbbin önündə yaxşı, doğru və sədaqətli işlər gördü. ²¹ O öz Allahını axtararaq Allahın mə'bədinin xidmətində, qanuna və əmrlərə əməl etməkdə başladığı hər işi bütün qəlbi ilə icra etdi və uğur qazandı.

Sanxerivin hücumu

(2Pad. 18:13-37; 19:14-19,35-37; Yeş. 36:1-22; 37:8-38)

32 ¹ Bu sədaqətli işlərdən sonra Aşşur padşahı Sanxeriv gəlib Yəhudaya girdi. O, qalalı şəhərlərə qarşı ordugah qurdu

31:3 – Say. 28:1-29:39

31:4-5 – Say. 18:12-13:21

və onları ələ keçirmək istədi.² Xizqiya Sanxerivin Yerusəlim üzərinə döyüşmək üçün gəldiyini gördükdə³ şəhərdən kənarında olan su mənbələrini kəsmək üçün öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi və onlar Xizqiyaya kömək etdi.⁴ Çoxlu xalq yığıldı və «Aşşur padşahları nə üçün gəlib çoxlu su tapsınlar?» deyib bütün su mənbələrinin və ölkədən axan çayların yollarını kəsdilər.⁵ Xizqiya cəsərləndi, divarın bütün uçmuş yerlərini tikdi və onun üstündə qüllələr düzəltdi. Bayır tərəfdən başqa bir divar da tikdi, Davudun şəhərində olan qala yamacını da möhkəmləndirdi. Çoxlu silah və qalxan düzəltdi.⁶ O, xalqın üzərinə sərkərdələr qoydu, onları şəhər darvazası meydanında yanına topladı və onları ürəkləndirib dedi:⁷ «Cəsərtli və möhkəm olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür.⁸ Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi.⁹ Bundan sonra Aşşur padşahı Sanxeriv yanında olan bütün qərargahı ilə Lakişin qarşısında dayanarkən Yerusəlimə, Yəhuda padşahı Xizqiyanın və Yerusəlimdə olan bütün Yəhudalıların yanına adamlarını göndərdi və onlar dedi:¹⁰ «Aşşur padşahı Sanxeriv belə deyir: “Siz nəyə güvənirsiniz ki, Yerusəlimdə mühasirəyə otursunuz?”¹¹ «Allahımız Rəbb bizi Aşşur padşahının əlindən qurtaracaq» deyən Xizqiya sizi aqlıqla və susuzluqla ölümə vermək üçün aldatdırmı?¹² O həmin Allahın səcdəgahlarını və qurbangahlarını aradan qaldıran, Yəhudaya və Yerusəlimə «bir qurbangahın önündə səcdə edəcəksiniz və onun üzərində buxur yandıracaqsınız» deyən əmr edən Xizqiyanın özü deyildimi?¹³ Bütün ölkələrin xalqlarına mənim və atalarımın nə etdiyini bilmirsinizmi? O ölkələrin millətlərinin allahları öz torpaqlarını mənim əlimdən qurtara bildilərmidi?¹⁴ Atalarımın tamamilə məhv etdikləri o millətlərin bütün allahları arasında hansı biri öz xalqını əlimdən qurtara bildi ki, Allahınız sizi mənim əlimdən qurtara bilsin?¹⁵ Qoy indi Xizqiya sizi aldatmasın və bu cür azdırmasın, ona inanmayın. Çünki heç bir millətin və heç bir ölkənin allahlarından heç biri öz xalqını

mənim və atalarımın əlindən qurtara bilmədi. Sizin Allahınız da sizi mənim əlimdən qurtara bilməyəcək!”»

¹⁶ Sanxerivin adamları Rəbb Allaha və Onun qulu Xizqiyaya qarşı hələ çox şeylər söylədi.¹⁷ O özü də İsrailin Allahı Rəbbi təhqir etmək üçün yazdığı məktublarda Ona qarşı belə dedi: «Ölkələrin millətlərinin allahları öz xalqlarını necə əlimdən qurtara bilmədilərsə, Xizqiyanın Allahı da xalqını mənim əlimdən qurtara bilməyəcək». ¹⁸ Onun adamları şəhəri almaq üçün divar üzərində olan Yerusəlim xalqını qorxudub dəhşətə salsınlar deyən onlara tərəf uca səslə Yəhudi dilində bağırtdılar.¹⁹ Yer üzünü xalqlarının insan əllərinin işi olan allahlarına qarşı dedikləri sözləri Yerusəlimin Allahına qarşı da söylədilər.²⁰ Bundan ötrü padşah Xizqiya və peyğəmbər Amots oğlu Yeşaya dua edib göyə fəryad etdilər.

²¹ Rəbb bir mələk göndərdi və o, Aşşur padşahının ordugahında olan bütün igid döyüşçüləri, sərkərdələri və rəisləri məhv etdi. Aşşur padşahı biabırçılıqla öz ölkəsinə qayıtdı. O öz allahının mə'bədinə girdi və orada öz doğma oğullarından bə'zisi onu qılıncla öldürdü.²² Beləcə Rəbb Xizqiyanı və Yerusəlimdə yaşayanları Aşşur padşahı Sanxerivin və bütün başqalarının əlindən qurtardı və onları hər tərəfdən qorudu.²³ Onda çoxlu adam Yerusəlimə, Rəbbə hədiyyələr və Yəhuda padşahı Xizqiyaya dəyərli şeylər gətirdi. Bundan sonra Xizqiya bütün millətlərin gözündə ucaldı.

Xizqiyanın padşahlığının sonu

(2Pad. 20:1-3,12-21; Yeş. 38:1-3)

²⁴ O günlərdə Xizqiya ölümçül xəstələndi. O, Rəbbə dua etdi, Rəbb də ona cavab verdi və ona bir əlamət göstərdi.²⁵ Ancaq Xizqiya ona edilən yaxşılığın əvəzini ödəmədi. Çünki ürəyi qürurlanmışdı, buna görə də özünün, Yəhudanın və Yerusəlimin üzərinə Allahın qəzəbi gəldi.²⁶ Amma Xizqiya ürəyinin qürurundan əl çəkib özünü alçaltdı, Yerusəlimdə yaşayanlar da belə etdi. Buna görə də Xizqiyanın dövründə onların üzərinə Rəbbin qəzəbi gəlmədi.

²⁷ Xizqiyanın olduqca çoxlu sərvəti və şöhrəti vardı. O özünə qızıl-gümüş, qiymətli daşlar, ətriyyat, qalxanlar və hər cür qiymətli

32:24 – 2Saln. 32:31; 2Pad. 20:10-11; Yeş. 38:7-8

aşya üçün xəzinələr tikdi. ²⁸ Buğda, təzə şərab və yağ məhsulları üçün anbarlar, hər cür heyvan üçün axurlar və sürülər üçün ağıllar tikdi. ²⁹ O özü üçün şəhərlər də tikdi. Onun çoxlu qoyun-keçisi və mal-qarası vardı. Çünki Allah ona lap çox mal-dövlət vermişdi.

³⁰ Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı.

³¹ Ancaq Babil hökmdarlarının ölkədə baş verən əlamət barədə soruşmaq üçün göndərdiyi elçilər gəldiyi zaman bu işdə Allah sınağa çəkib ürəyində olan hər şeyi bilmək üçün onu tərək etdi.

³² Xizqiyanın qalan işləri və sədaqətli əməlləri barədə peyğəmbər Amots oğlu Yeşayanın peyğəmbərliklərində, Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.

³³ Xizqiya ataları ilə uyudu və onu Davud sülaləsinin qəbirlərinin yuxarısında basdırdılar. Öldüyü zaman bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar ona ehtiram göstərdilər. Onun yerinə oğlu Menaşşe padşah oldu.

Yəhuda padşahı Menaşşe

(2Pad. 21:1-9)

33 ¹ Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi. ² O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyirənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi. ³ Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi, Baal bütləri üçün qurbangahlar qurdu və Aşera bütləri düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi. ⁴ Rəbbin «adım əbədi olaraq Yerusəlimdə qalacaq» dediyi mə'bədinə qurbangahlar tikməyə başladı. ⁵ Menaşşe Rəbbin mə'bədinin hər iki həyətinə bütün səma cisimlərinə qurbangahlar düzəltdi. ⁶ O, oğullarını Ben-Hinnom dərəsində oda qurban verdi, gələcəyi dedi, baxıcılıq və cadugərlik edib cindarlara və ruhçağıranlara müraciət etdi. Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi. ⁷ Düzəltdiyi oyma bütü Allahın mə'bədinə qoydu. Bu mə'bəd barədə Allah Davuda və oğlu Süleymana demişdi:

33:2 – Yer. 15:4

33:4 – 2Şam. 7:13; 2Saln. 6:6

33:7-8 – 1Pad. 9:3-5; 2Saln. 7:12-18

«Bu mə'bəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımla əbədi qoyacağam. ⁸ Əgər Mənim onlara buyurduğum hər şeyə və Musa vasitəsilə onlara verilən bütün qanuna, qaydalara və hökmlərə əməl etsələr, İsrail övladlarının atalarına tə'yin etdiyim torpaqdan didərgin düşməyə qoymayacağam». ⁹ Menaşşe Yəhudalıları və Yerusəlimdə yaşayanları İsrail övladları önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün yoldan çıxardı.

¹⁰ Rəbb Menaşşe və onun xalqı ilə danışdı, amma onlar qulaq asmadı. ¹¹ Rəbb Aşsur padşahının ordu başçılarını onların üzərinə göndərdi. Onlar Menaşşeyə qandal və tunc zəncir vurub onu əsir aldılar və Babilə apardılar. ¹² O bu kədərinə Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox alçaltdı, ¹³ Allaha dua etdi. Allah da onun duasını qəbul etdi və yalvarışını eşitdi, onu yenə Yerusəlimə – öz padşahlığına gətirdi. Onda Menaşşe bildi ki, Rəbb həqiqi Allahdır.

¹⁴ Bundan sonra o, vadidə olan Gixonun qərb tərəfindən Balıq darvazasının girəcək yerinə qədər Davudun şəhərinə bayır tərəfdən bir divar tikdi, onunla Ofeli əhatəyə aldı və onu çox yüksəltdi. Yəhudanın bütün qalalı şəhərlərinə qoşun başçıları qoydu. ¹⁵ Menaşşe özgə allahları, Rəbbin mə'bədinəki bütü, Rəbbin mə'bədinin dağında və Yerusəlimdə tikdiyi bütün qurbangahları aradan qaldırıb onları şəhərin bayırına atdı. ¹⁶ O, Rəbbin qurbangahını tə'mir edib orada ünsiyyət və şükür qurbanları təqdim etdi və İsrailin Allahı Rəbbə qulluq etməyi Yəhudalılara əmr etdi. ¹⁷ Bununla bərabər xalq hələ səcdəgahlarda qurban gətirirdi, hərçənd ki bunu özlərinin Allahı Rəbbə görə edirdi.

¹⁸ Menaşşenin qalan işləri, öz Allahına duası və İsrailin Allahı Rəbbin adı ilə ona söz deyən görücülərin sözləri İsrail padşahlarının tarix kitabında yazılmışdır. ¹⁹ Onun duası və duasının eşidildiyi, bütün günahları və xainliyi, özünü alçaltmazdan əvvəl səcdəgahlar tikib Aşera bütlərini və oyma bütləri qoyduğu yerlər barədə görücülərin tarix kitabında yazılmışdır. ²⁰ Menaşşe ataları ilə uyudu və onu öz evində basdırdılar. Onun yerinə oğlu Amon padşah oldu.

Yəhuda padşahı Amon

(2Pad. 21:19-26)

²¹ Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. ²² O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. Atası Menaşşenin düzəltdiyi bütün oyma bütlərə Amon da qurban kəsdi və onlara qulluq etdi. ²³ O, atası Menaşşedən fərqli olaraq özünü Rəbbin önündə alçaltmadı, əksinə, Amon get-gedə daha çox günah etdi. ²⁴ Ə'yanları ona qarşı qəsd hazırladı və onu öz sarayında öldürdülər. ²⁵ Ölkə xalqı padşah Amona qarşı qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.

Yəhuda padşahı Yoşiya

(2Pad. 22:1-2)

34 ¹ Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. ² O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolları ilə gedərək onlardan kənara çıxmadı.

³ Padşahlığının səkkizinci ilində hələ gənc ikən babası Davudun Allahını axtarmağa başladı. On ikinci ildə Yəhudanı və Yerusəlimi səcdəgahlardan, Aşera bütlərindən, oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı. ⁴ Yoşiyanın önündə Baal bütlərinin qurbangahlarını dağıtdılar. Onların üzərində qoyulan buxur qurbangahlarını kəsib atdı. Aşera bütlərini, oyma bütləri və tökmə bütləri sındırdı, onları əzib toz etdi və bu bütlərə qurban gətirənlərin qəbirləri üzərinə səpdi. ⁵ Öz qurbangahlarında onların kahinlərinin sümüklərini yandırdı, beləcə Yəhudanı və Yerusəlimi təmizlədi. ⁶ Yoşiya Menaşşe, Efrayim və Şimeon qəbilələrinin şəhərlərində və ətraf viranəliklərində də Naftali torpağına qədər qurbangahları dağıtdı. ⁷ Aşera bütlərini və oyma bütləri toz edənə qədər əzdi, bütün İsrail ölkəsində buxur qurbangahlarının hamısını kəsib atdı, sonra Yerusəlimə qayıtdı.

Mə'bəddə Qanun kitabının tapılması

(2Pad. 22:3-20)

⁸ Padşahlığının on səkkizinci ilində ölkəni və mə'bədi təmizlədikdən sonra Yoşiya

Asalya oğlu Şafanı, şəhər rəisi Maaseyanı, salnaməçi Yoaxaz oğlu Yoahı öz Allahu Rəbbin mə'bədini tə'mir etmək üçün göndərdi. ⁹ Onlar baş kahin Xilqiyanın yanına gəldi. Bütün qalan İsraililərin – Menaşşelilərin, Efrayimlilərin, bütün Yəhudalıların, Binyaminlilərin və Yerusəlimdə yaşayanların Allahın mə'bədinə gətirdikləri, qapıda duran Levili keşikçilərin yığdıqları pulu ¹⁰ Rəbbin mə'bədinin işinə nəzarət edənlərə verdilər. Onlar da pulu mə'bədin uçuq yerlərini tə'mir etmək üçün Rəbbin mə'bədində olan işçilərə – ¹¹ dülgərlərə və ustalara verdilər ki, Yəhuda padşahlarının xaraba qoyduqları evlər üçün yonulmuş daş və rəzələrlə dirəklər üçün taxta alsınlar. ¹² Bu adamlar sədaqətlə iş gördülər. İşə nəzarət etmək üçün onların üzərinə Levililər – Merari nəslindən olan Yaxat və Avdiya, Qohat nəslindən olan Zəkəriyyə və Meşullam, hər biri musiqi alətlərində çala bilən Levililər qoyulmuşdu. ¹³ Bunlar yük daşıyanların da üzərində idi və hər cür xidmətdə bütün işi görənlərə nəzarət edirdi. Mirzələr, mə'murlar, qapıçılar da Levililərdən idi.

¹⁴ Rəbbin mə'bədinə gətirilmiş olan pulu çıxartdıqları zaman kahin Xilqiya Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı. ¹⁵ Xilqiya mirzə Şafana dedi: «Rəbbin mə'bədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi. ¹⁶ Şafan kitabı padşahın yanına apardı, həm də ona xəbər gətirib dedi: «Qulların tapşırdığı hər şeyi edir. ¹⁷ Rəbbin mə'bədində tapılan pulu boşaldılar, onu nəzarətçilərin və işçilərin əlinə verdilər». ¹⁸ Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu. ¹⁹ Padşah Qanun sözlərini eşidəndə paltarını cırdı. ²⁰ Padşah Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Avdona, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi: ²¹ «Gedin, tapılmış kitabın sözlərinə görə mənim üçün, İsraililərin və Yəhudalıların qalanı üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı tökülmüş qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabda yazılan hər şeyə görə Rəbbin sözünə əməl etməmişdilər».

²² Xilqiya və padşahın adamları qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarına baxan Xasra oğlu Toqhat oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci

34:1 – Yer. 3:6

34:4 – 2Pad. 21:3; 2Salm. 33:3

34:5 – 1Pad. 13:2

məhəllədə yaşayırdı. Onunla bu barədə söhbət etdilər.²³ Qadın onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: sizi Mənim yanına göndərən adama söyləyin ki,²⁴ Rəbb belə deyir: “Mən Yəhuda padşahının önündə oxuduqları kitabda yazılan bütün lə'nətlərə görə bu yerə və burada yaşayanların üzərinə belə gətirəcəyəm.²⁵ Onlar Məni tərək etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim töküləcək və sönməyəcək”.²⁶ Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin.²⁷ Allahın bu yerə və orada yaşayanlara qarşı Allah sözlərini eşidəndə ürəyin yumşaldı və Onun önündə özünü alçaltdın. Bəli, Mənim önümdə özünü alçaltdın, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” Rəbb belə bəyan edir.²⁸ “Mən səni atalarına qoşacağam və rahat öz qəbrinə qoyulacaqsan, bu yerin və orada yaşayanların üzərinə gətirəcəyəm bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdı.

Padşah və xalq Rəbb ilə əhd bağlayır

(2Pad. 23:1-20)

²⁹ Padşah Yəhudanın və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı.³⁰ Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanlar, kahinlər, Levililər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin mə'bədinə qalxdı. O, Rəbbin mə'bədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu.³¹ Padşah öz yerində dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin yolu ilə gedib Onun əmrlərinə, fərmanlarına, qaydalarına bütün qəlbi və bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin.³² O, Yerusəlimdə olanların hamısına və Binyaminlilərə bu əhdi təsdiq etdirdi. Yerusəlimdə yaşayanlar Allahın, atalarının Allahının əhdinə görə belə etdi.³³ Yoşiya İsraililərin bütün torpaqlarında iyirənc şeylərin hamısını aradan qaldırdı və İsraildə olanların hamısına özlərinin Allahı Rəbbə qulluq etməyi əmr etdi. Onun bütün ömrü boyu xalq atalarının Allahı Rəbbin ardınca getməkdən dönmədi.

Yoşiya Pasxa bayramını keçirir

(2Pad. 23:21-23)

35 ¹ Yoşiya Yerusəlimdə Rəbb üçün Pasxa bayramını keçirdi və birinci ayın on dördüncü günü Pasxa qurbanını kəsdilər.² O, kahinləri vəzifələrinə qoydu və onları Rəbbin mə'bədinin xidməti üçün ruhlandırdı.³ Rəbb üçün təqdis edilmiş və bütün İsrailə tə'lim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi mə'bədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin.⁴ İsrail padşahı Davudun və onun oğlu Süleymanın yazdığı kimi nəsilələrinizə, bölmələrinizə görə hazır olun.⁵ Qohumlarınız olan xalqın nəsil bölmələrinə və Levililərin nəsil bölmələrinə görə Müqəddəs yerdə dayanın.⁶ Pasxa qurbanını kəsin, özünüzü təqdis edin və Musa vasitəsilə olan Rəbbin sözünə əməl edərək qohumlarınız üçün hazırlıq görün».

⁷ Yoşiya xalqa, orada olan hər kəsə Pasxa qurbanı olaraq sürüdən otuz min quzu və oğlaq verdi, üç min baş mal-qara da verdi. Bunlar padşahın malından idi.⁸ Onun rəisləri də könüllü xalqa, kahinlərə və Levililərə hədiyyələr verdilər. Allah mə'bədinin rəisləri olan Xilqiya, Zəkəriyyə və Yexiel, kahinlərə iki min altı yüz Pasxa qurbanı olacaq davar və üç yüz baş mal-qara verdi.⁹ Konanya, onun qardaşları Şemaya və Netanel, Levililərin rəisləri Xaşavya, Yeiel və Yozavad Levililərə beş min Pasxa qurbanı olacaq heyvan və beş yüz baş mal-qara verdi.

¹⁰ Xidmət işi hazır olanda padşahın əmri ilə kahinlər yerlərində və Levililər bölmələrinə görə dayanıb¹¹ Pasxa qurbanını kəsdilər. Kahinlər özlərinə verilən qanı səpdilər, Levililər isə qurbanların dərisini soydular.¹² Onları xalqa nəsil bölmələrinə görə vermək üçün ayırdılar ki, Musanın kitabında yazıldığı kimi xalq Rəbbə yandırma qurbanları təqdim etsin. Mal-qaranı da belə etdilər.¹³ Pasxa qurbanını da qaydaya görə odda qızartdılar. Müqəddəs qurbanları qazanlarda, tiyanlarda və tavalarda bişirdilər və bütün xalqa tələsik payladılar.¹⁴ Bundan sonra özləri və kahinlər üçün hazırladılar, çünki Harun nəslindən olan

35:4 – 2Saln. 8:14

35:13 – Çix. 12:8-9

kahinlər gecə düşənə qədər yandırma qurbanları və yağları təqdim etməklə məşğul idi. Bundan ötrü Levililər özləri və Harun nəslindən olan kahinlər üçün hazırlıq gördülər.

¹⁵ Asəf nəslindən olan ilahilər Davudun, Asəfin, Hemanın və padşahın görücüsü Yedutunun əmr etdiyi yerlərdə, qapıçılar isə hər darvaza ağzında dayandı. Xidmətlərindən ayrılmaları lazım deyildi, çünki Levili olan qohumları onlar üçün hazırlıq gördü.

¹⁶ Padşah Yoşiyanın əmrinə görə Pasxa bayramını keçirmək və Rəbbin qurbangahında yandırma qurbanları təqdim etmək üçün Rəbbin bütün xidməti o gün beləcə hazırlandı.

¹⁷ Orada olan İsrail övladları o zaman Pasxa bayramını, yeddi gün isə Mayasız Çörək bayramını qeyd etdilər. ¹⁸ Peyğəmbər Şamuelin dövründən bəri Pasxa bayramı İsraildə belə keçirilməmişdi. İsrail padşahlarından heç biri Yoşiya ilə kahinlərin və Levililərin, bütün Yəhudalıların, orada olan İsraililərin və Yerusəlimdə yaşayanların qeyd etdikləri bu Pasxa kimi bir Pasxa keçirməmişdi. ¹⁹ Bu Pasxa Yoşiyanın padşahlığının on səkkizinci ilində keçirildi.

Yoşiyanın ölümü

(2Pad. 23:28-30)

²⁰ Yoşiyanın mə'bəddə gördüyü bütün bu işlərdən sonra Misir padşahı Neko müharibə etmək üçün Fərat çayı yanında olan Karkemişin üzərinə gəldi. Yoşiya onunla qarşılaşmağa çıxdı. ²¹ Misir padşahı onun yanına qasidlər göndərərək dedi: «Ey Yəhuda padşahı, mənim sənəmlə nə işim var? Mən bu gün sənə üstünə deyil, müharibə etdiyim sülaləyə qarşı gedirəm. Allah mənə tələsməyi əmr etdi, mənimlə olan Allahdan çəkin ki, sənə həlak etməsin». ²² Yoşiya ondan əl çəkmədi və onunla vuruşmaq üçün qişafəsini dəyişdi, Allah tərəfindən olan Nekonun sözlərinə qulaq asmadı və vuruşmaq üçün Megiddo düzəliyinə getdi.

²³ Oxatanlar padşah Yoşiyanı oxla vurdu. Padşah adamlarına dedi: «Məni buradan aparın, çünki ağır yaralandım». ²⁴ Adamları onu arabadan götürdülər və onu özünün ikinci arabasına mindirib Yerusəlimə apardılar. Yoşiya öldü və atalarının qəbirlərində basdırıldı. Bütün Yəhudalıları və

Yerusəlimlilər Yoşiya üçün yas tutdu.

²⁵ Yeremya Yoşiya üçün mərsiyə qoşdu.

Bütün kişi və qadın xanəndələr bu günə qədər mə'lum olan mərsiyələrində Yoşiya barədə danışmışlar. Bu mərsiyələri oxumağı İsraildə adət etdilər və bunlar mərsiyələr kitabında yazılmışdır. ²⁶ Yoşiyanın qalan işləri, Rəbbin Qanununda yazıldığına görə etdiyi sədaqətli işləri, ²⁷ ilk işlərindən son işlərinə qədər İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır.

36 ¹ Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb atasının yerinə Yerusəlimdə padşah etdi.

Yəhuda padşahı Yehoaxaz

(2Pad. 23:30-35)

² Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. ³ Misir padşahı onu Yerusəlimdə taxtdan saldı və ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu. ⁴ Misir padşahı onun qardaşı Elyaqimi Yəhuda və Yerusəlim üzərində padşah etdi və adını dəyişdirib Yehoyaqim qoydu. Neko onun qardaşı Yehoaxazı götürüb Misirə apardı.

Yəhuda padşahı Yehoyaqim

(2Pad. 23:36-24:7)

⁵ Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. O, Allahı Rəbbin gözündə pis olan işlər etdi. ⁶ Babil padşahı Navuxodonosor onun üstünə hücum etdi. Tunc zəncir vurub onu əsir etdi və Babilə apardı. ⁷ Navuxodonosor Rəbbin mə'bədinin əşyalarından bə'zilərini Babilə apardı və onları Babildəki öz mə'bədinə qoydu. ⁸ Yehoyaqimin qalan işləri, etdiyi iyirənc işlər və onun təqsiri İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. Onun yerinə oğlu Yehoyakin padşah oldu.

Yəhuda padşahı Yehoyakin

(2Pad. 24:8-17)

⁹ Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay on gün padşahlıq etdi. O, Rəbbin gözündə pis olan işlər etdi. ¹⁰ Bahar gələndə Navuxodonosor

36:3-4 – Yer. 22:11-12

36:5 – Yer. 22:18-19; 26:1-6; 35:1-19

36:6 – Yer. 25:1-38; 36:1-32; 45:1-5; Dan. 1:1-2

36:10 – Yer. 22:24-30; 24:1-10; 29:1-2; Yez. 17:12

36:10 – Yer. 37:1; Yez. 17:13

35:15 – 1Saln. 25:1

35:17 – Çıx. 12:1-20

onu Rəbbin mə'bədinin qiymətli əşyaları ilə birgə Babilə gətirdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi.

Yəhudanın son padşahı Sidqiya

(2Pad. 24:18-20; Yer. 52:1-3)

¹¹ Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. ¹² O, Allahı Rəbbin gözündə pis olan işlər etdi, Rəbbin dili ilə danışan peyğəmbər Yeremyanın önündə özünü alçaltmadı. ¹³ Həm də Allahın adı ilə onu and içdirmiş padşah Navuxodonosora qarşı üsyan etdi, dikbaşlıqla İsrailin Allahı Rəbbə tərəf dönmək istəməyib ürəyini inadkar etdi. ¹⁴ Kahinlərin bütün rəhbərləri də xalqla birgə başqa millətlərin bütün iyrənc işlərinə görə davranaraq böyük xainlik etdilər və Rəbbin Yerusəlimdə təqdis etdiyi mə'bədini murdarladılar.

Yerusəlimin süqutu

(2Pad. 25:1-21; Yer. 52:3-27)

¹⁵ Atalarının Allahı Rəbb dəfələrlə Öz elçilərinin vasitəsilə onlara xəbər göndərdi, çünki Öz xalqına və məskəninə rəhmi gəlirdi. ¹⁶ Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allahın elçilərini lağa qoydular, Onun sözlərinə xor baxdılar və peyğəmbərlərini təhqir etdilər.

¹⁷ Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi. ¹⁸ O, Allahın mə'bədinin bütün böyük və kiçik əşyalarını, Rəbbin mə'bədinin xəzinələrini, padşahın və onun rəislərinin xəzinələrini – hər şeyi Babilə apardı. ¹⁹ Xaldeylilər Allahın mə'bədini yandırdılar, Yerusəlimin divarını uçurdular, onun bütün saraylarına od vurdular və orada olan qiymətli əşyaların hamısını məhv etdilər. ²⁰ Xaldeylilər padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu. ²¹ Yeremyanın dili ilə deyilən

Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər torpaq öz Şənbə vaxtlarını qeyd edərək bütün bu viranəlik müddəti dincəldi.

Kir Yəhudilərə öz ölkələrinə qayıtmağa icazə verir

(Ezr. 1:1-4)

²² Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi şəkildə e'lan etdi: ²³ «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz mə'bədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı Rəbb yar olsun və oraya getsinlər”».

36:11 – Yer. 27:1-22; 28:1-17

36:13 – Yez. 17:15

36:16 – Mat. 5:12; Luk. 6:23; Həv. 7:52-53

36:17 – Yer. 21:1-10; 34:1-5

36:21 – Yer. 25:11; 29:10

36:23 – Yeş. 44:28.